



**AZƏRBAYCAN RESPUBLİKASININ  
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ**

**2016-cı il üçün  
STATİSTİK İŞLƏR PROQRAMI**

**Bakı – 2015**

*Azərbaycan Respublikasının Nazirlər  
Kabineti ilə razılaşdırılmış  
(23.09.2015-ci il tarixli, 14/3-77  
nömrəli məktub) və Dövlət Statistika  
Komitəsinin 28.10.2015-ci il tarixli,  
22/1 nömrəli kollegiya qərarı ilə  
təsdiq edilmişdir*

**2016-cı il üçün  
STATİSTİK İŞLƏR PROQRAMI**

## Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Ümumi daxili məhsulun ilkin məlumatlar əsasında hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi	Ölkə iqtisadiyyatının sahələri, neft və qeyri-neft sektorları üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 10-cu günü
			neft və qeyri-neft sektorları, o cümlədən iqtisadiyyatın dövlət və qeyri-dövlət sektorları üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 45-ci gün
2.	2015-ci ildə istehsal olunmuş ümumi daxili məhsulun həcminin və fiziki həcm indeksinin ilkin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi	Ölkə iqtisadiyyatının sahələri, fəaliyyət növləri və neft və qeyri-neft sektorları üzrə	<b>illik</b>	15 yanvar
3.	2015-ci il üzrə ümumi daxili məhsul istehsalının illik hesabatlar və əlavə məlumatlar əsasında dəqiqləşdirilmiş yekunları üzrə göstəriciləri (cari və müqayisəli qiymətlərlə)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi, Baş Hesablama Mərkəzi (BHM)	İqtisadi fəaliyyət növləri, dövlət və qeyri-dövlət, o cümlədən neft və qeyri-neft sektorları üzrə	<b>illik</b>	17 oktyabr
4.	2015-ci il üzrə ümumi daxili məhsulun istifadə olunması göstəricilərinin hesablanması (cari ilin və əvvəlki ilin qiymətləri ilə):	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasını şöbəsi			
	- ilkin hesablama		Ölkə və istifadənin komponentləri üzrə	<b>illik</b>	31 mart
	- dəqiqləşdirilmiş hesablama		Ölkə və istifadənin komponentləri üzrə	<b>illik</b>	21 oktyabr

1	2	3	4	5	6
5.	Ümumi daxili məhsulun (istehsalı və istifadə olunmasının) rüblük hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, İFN və ÜDM-in istifadəsinin komponentləri üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 90-cı gün
6.	Ümumi milli gəlir göstəricilərinin rüblük hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 90-cı gün
7.	2015-ci il üçün "Gəlirlərin yaranması hesabı"-nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, ev təsərrüfatları, dövlət idarəetmə orqanları, maliyyə və qeyri-maliyyə təşkilatları sektorları üzrə	<b>illik</b>	18 noyabr
8.	2015-ci ildə "Gəlirlərin ilkin bölüşdürülməsi hesabı"nın (cari qiymətlərlə dəqiqləşdirilmiş hesablama) tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, sahələr və bölmələr üzrə	<b>illik</b>	18 noyabr
	- mülkiyyətdən alınmış və verilmiş gəlirlərin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və bölmələr üzrə	<b>illik</b>	20 oktyabr
9.	2015-ci ildə "Gəlirlərin təkrar bölüşdürülməsi hesabı"nın tərtib edilməsi (alınmış və verilmiş cari transferlər nəzərə alınmaqla dəqiqləşdirilmiş hesablamlar)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və bölmələr üzrə	<b>illik</b>	18 noyabr
10.	2015-ci il üçün "Kapital əməliyyatlar hesabı"nın tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə, sahələr və bölmələr üzrə	<b>illik</b>	24 noyabr

1	2	3	4	5	6
11.	2015-ci il üçün "Qalan dünya" hesabının tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	18 noyabr
12.	2015-ci il üçün istehsal, mal və xidmətlər, gəlirlərin yaranması, bölüşdürülməsi, istifadə olunması üzrə toplu hesablar sisteminin tərtib edilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və institusional bölmələr üzrə	<b>illik</b>	23 dekabr
13.	2016-cı ilin rübləri üzrə regionlarda iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışı və onun fiziki həcm indeksi göstəricilərinin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Şəhər və rayonlar üzrə	<b>I rüb, I yarımil, 9 aylıq</b>	hesabat dövründən sonra 35-ci gün
14.	2015-ci il üzrə regionlarda iqtisadiyyatın əsas sahələrində məhsul buraxılışı və onun fiziki həcm indeksi göstəricilərinin hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Şəhər və rayonlar üzrə	a) <b>ilkin hesablama</b>  b) <b>dəqiqləşdirilmiş hesablama</b>	9 fevral  17 oktyabr
15.	2015-ci il üçün Naxçıvan MR və Bakı şəhəri üzrə regional ümumi daxili məhsulun cari və müqayisəli qiymətlərlə hesablanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	İqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	16 dekabr
16.	2015-ci il üzrə ölkə əhalisinin gəlir və xərcləri balansı:				
	a) ilkin hesablama	BHM	Ölkə üzrə	<b>illik</b>	15 yanvar
	b) dəqiqləşdirilmiş hesablama	BHM	Ölkə üzrə	<b>illik</b>	21 noyabr

1	2	3	4	5	6
17.	“Əhalinin gəlir və xərcləri” balansının əsas göstəriciləri (aylıq və rüblük dövriyyə): a) ilkin hesablama	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 10-u
	b) dəqiqləşdirilmiş hesablama	BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 90-cı gün
18.	2015-ci il üzrə ölkənin əsas fondlar balansı (tam balans dəyəri və köhnəlməni çıxmaqla qalıq dəyəri ilə): a) ilkin hesablama	BHM	Ölkə üzrə	<b>illik</b>	18 aprel
	b) dəqiqləşdirilmiş hesablama	BHM	Sahələr və mülkiyyət növləri, neft və qeyri-neft sektorları üzrə	<b>illik</b>	24 noyabr
19.	Müşahidə olunmayan iqtisadi fəaliyyətin həcminin qiymətləndirilməsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	17 oktyabr
				<b>rüblük</b>	hesabat dövründən sonra 80-ci gün
20.	MHS-2008-in ÜDM göstəricisinin həcmi, strukturu və artım sürətinə təsir edən dəyişikliklər nəzərə alınmaqla ÜDM-in yeniləşdirilmiş dinamika sıralarının hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və iqtisadi fəaliyyət növləri üzrə	<b>birdəfəlik</b>	7 oktyabr
21.	Maliyyə hesabının qurulması üçün məlumat bazasının yaradılması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>birdəfəlik</b>	16 sentyabr

1	2	3	4	5	6
22.	“MHS-2008” çərçivəsin-də energetika üzrə köməkçi (satellit) hesabın qurulması üçün milli hesablar statistikasına aid məlumatların hazırlanması	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	oktyabr
<b><u>Maliyyə və bank statistikasını</u></b>					
1.	Müəssisənin (təşkilatın) maliyyə nəticələri, tələb və öhdəlikləri (1-müəssisə)	BHM	Ölkə, regionlar, iqtisadi fəaliyyət, mülkiyyət növləri, iri və orta müəssisələr və kiçik sahibkarlıq subyektləri üzrə	<b>illik</b>	17 iyun
2.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti və xərcləri (1-müəssisə)	BHM	Ölkə, iqtisadi fəaliyyət, mülkiyyət növləri, iri və orta müəssisələr və kiçik sahibkarlıq subyektləri üzrə	<b>illik</b>	17 iyun
3.	Müəssisənin (təşkilatın) əmlakı, kapitalı, onların mənbələri və pul vəsaitlərinin hərəkəti (1-müəssisə)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, bütün müəssisələr üzrə	<b>illik</b>	17 iyun
4.	Müəssisənin (təşkilatın) əsas fondlarının mövcudluğu, hərəkəti və tərkibi (1-müəssisə, 11-əsas vəsait)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, bütün müəssisələr üzrə	<b>illik</b>	17 iyun
5.	Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəriciləri (1-sığorta)	BHM, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə və mülkiyyət növləri üzrə	<b>rüblük</b> (I-III rüblər üzrə)	hesabat dövründən sonra 30-cu gün
				<b>illik</b>	7 aprel

1	2	3	4	5	6
6.	Maliyyə-kredit təşkilatlarının maliyyə-iqtisadi fəaliyyətinin əsas göstəriciləri (2-bank)	BHM	Ölkə və mülkiyyət növləri üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
7.	Bank kreditləri üzrə qalıqlar və vaxtı keçmiş borclar (3-MB)	Mərkəzi Bank, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasısı şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
8.	Qiymətli kağızlar bazarı üzrə göstəricilər (1-QK)	Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi	Ölkə üzrə	<b>rüblük, illik</b>	hesabat dövründən sonra 21-ci gün
9.	Dövlət büdcəsinin kassa icrası (1-büdcə)	Maliyyə Nazirliyi, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasısı şöbəsi	Ölkə üzrə, büdcə gəlirlərinin təsnifatı, xərclərin funksional və iqtisadi təsnifatları bölgüsündə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
			Ölkə, Nax.MR üzrə, büdcə gəlirlərinin təsnifatı, xərclərin funksional və iqtisadi təsnifatları bölgüsündə	<b>illik</b>	17 iyun
10.	Əhalinin depozit və əmanətləri (6-bank)	Mərkəzi Bank, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasısı şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
11.	Məcmu pul kütləsinin tərkibi (5-bank)	Mərkəzi Bank, Milli hesablar və makroiqtisadi göstəricilər statistikasısı şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 25-ci gün
12.	Kommersiya bankları üzrə icmal mühasibat balansı (beynəlxalq və kommersiya bankları da daxil olmaqla)	Mərkəzi Bank	Ölkə üzrə	<b>illik</b>	18 mart



1	2	3	4	5	6
13.	Büdcə təşkilatlarının maliyyə vəziyyəti, gəlirləri (daxilolmaları) və xərcləri (2-büdcə)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	29 iyul
14.	Mərkəzi Bankın icmal balansı	Mərkəzi Bank	Ölkə üzrə	<b>illik</b>	18 mart
15.	Kommersiya banklarının mənfəət və zərərləri haqqında icmal məlumat	Mərkəzi Bank	Ölkə üzrə	<b>illik</b>	18 mart
16.	Yerli özünüidarəetmə orqanlarının (bələdiyyə) büdcəsinin icrası (1-BB)	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b> <b>rüblük</b> (I-III rüblər üzrə)	1 mart hesabat dövründən sonra 42-ci gün
17.	Maliyyə sektorunda işçilərin sayı, hərəkəti və əmək haqqı fondu (4-əmək)	BHM	Ölkə, regionlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq,</b> <b>rüblük</b>	hesabat dövründən sonra 26-cı gün
18.	Əmək üzrə göstəricilər (1-əmək)	BHM	Ölkə, regionlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	13 may
19.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə 1№-li forma (İKT)	BHM	Ölkə, iqtisadi fəaliyyət növləri və rayonlar üzrə	<b>illik</b>	16 mart
20.	Xarici investisiyalar haqqında məlumat (1-invest)	BHM	İqtisadi fəaliyyət növləri, neft və qeyri-neft sektorları və ölkələr üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 25-ci gün
21.	Dövlət zəmanətli xarici kreditlər haqqında məlumat	Maliyyə Nazirliyi	Borcun strukturu (valyuta, müddət) üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün

1	2	3	4	5	6
22.	Ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyalar haqqında ilkin məlumat (1-invest, Maliyyə Nazirliyinin məlumatı)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	İqtisadiyyatın sahələri, neft və qeyri-neft sektorları üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 40-cı gün
23.	Ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyalar haqqında dəqiqləşdirilmiş məlumat (Mərkəzi Bank)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	İqtisadiyyatın sahələri, neft və qeyri-neft sektorları, iqtisadi fəaliyyət növləri və ölkələr üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 75-ci gün
24.	Bankların xarici borcu haqqında (3-xarici borc)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün
25.	Müəssisənin (təşkilatın) maliyyə-iqtisadi fəaliyyətinə dair statistik bülleten	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	20 iyul
26.	Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəricilərinə dair statistik bülleten	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b> (I-III rüblər üzrə)	hesabat dövründən sonra 45-ci gün
		“_“	“_“	<b>illik</b>	20 aprel
27.	Bələdiyyə orqanının büdcəsinin icrasına dair statistik bülleten	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 55-ci gün
				<b>illik</b>	30 mart

1	2	3	4	5	6
<b>Xarici borc statistikasi</b>					
28.	Qeyri-dövlət xarici borc və tələblərə dair məlumat (1- xarici borc)	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasısı şöbəsi	Ölkə üzrə, borcun valyuta vahidində kreditorun (debitorun) ölkəsi, qaytarılma müddətləri və şərtləri, hesablanmış və ödənilmiş faizlər göstərilməklə	<b>rüblük</b>	hesabat dövründən sonra 45-ci gün
29.	Xarici ticarət əməliyyatlarında iştirak edən müəssisə və təşkilatlara dair məlumat (adı, VÖEN-i)	Dövlət Gömrük Komitəsi	Müəssisə və təşkilatların adları və VÖEN-ləri göstərilməklə siyahısı	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
30.	Konsiqnasiya yolu ilə əmtəə idxal edilən müəssisələrə dair məlumat (adı, VÖEN-i)	Dövlət Gömrük Komitəsi	Müəssisə və təşkilatların adları və VÖEN-ləri göstərilməklə siyahısı	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
31.	Kommersiya banklarının nizamnamə kapitalına xarici investisiyalar haqqında məlumat	Mərkəzi Bank	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 45-ci gün
32.	Qeyri-rezidentlərlə münasibətdə tələb və öhdəlikləri olan bank olan və bank olmayan kredit təşkilatlarına dair məlumat	Mərkəzi Bank	Bank və bank olmayan kredit təşkilatlarının göstərilməklə siyahısı	<b>rüblük</b>	hesabat dövründən sonra 45-ci gün
33.	Qeyri-rezidentlərlə münasibətdə debitor və kreditor borcu olan hüquqi və fiziki şəxslərə dair məlumat (adı, VÖEN-i)	Vergilər Nazirliyi	Hüquqi və fiziki şəxslərin adları və VÖEN-ləri göstərilməklə siyahısı	<b>illik</b>	20 aprel
34.	Ölkənin icmal xarici borcuna dair məlumat	Mərkəzi Bank	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 90-cı gün

1	2	3	4	5	6
<b><u>Pul-kredit göstəriciləri</u></b>					
1.	Pul icmalı	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 25-ci gün
2.	AMB-nin analitik balansı	Mərkəzi Bank	Rəsmi beynəlxalq ehtiyatlar, xarici öhdəliklər, mərkəzi hökumətə xalis tələblər, banklara tələblər, pul bazası üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 25-ci gün
3.	Kommersiya banklarının analitik balansı	Mərkəzi Bank	Xalis xarici aktivlər, o cümlədən, məcmu xarici aktivlər, iqtisadiyyata kredit və depozitlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 25-ci gün
4.	Pul bazası (dövrün sonuna)	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 25-ci gün
5.	Xarici valyutada beynəlxalq ehtiyatlar/likvidlik (dövrün sonuna)	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
6.	Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları (dövrün sonuna)	Mərkəzi Bank	Ölkə səviyyəsində kredit təşkilatlarının milli və xarici valyutada, müddətlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
7.	Kredit qoyuluşlarının sahələr üzrə strukturu (dövrün sonuna)	Mərkəzi Bank	Ölkə səviyyəsində iqtisadiyyatın sahələri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
8.	İpoteka kreditləri haqqında məlumat	Mərkəzi Bank	Ölkə səviyyəsində verilmiş ipoteka kreditləri	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
9.	Regionlar üzrə kredit qoyuluşu	Mərkəzi Bank	Ölkə səviyyəsində milli və sərbəst dönərli valyutada, müddətlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün

1	2	3	4	5	6
10.	Kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlər (dövrün sonuna)	Mərkəzi Bank	Ölkə səviyyəsində ev təsərrüfatları, maliyyə təşkilatları, qeyri maliyyə təşkilatlarının kredit təşkilatlarında manatla və xarici valyutada yerləşdirilmiş depozitləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
11.	Depozit bazasının valyutalar üzrə strukturu (dövrün sonuna)	Mərkəzi Bank	Ölkə səviyyəsində, manat və xarici valyuta ilə müddətli və tələb olunanadək depozitlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
12.	Regionlar üzrə cəlb olunmuş əmanətlər	Mərkəzi Bank	Regionlar üzrə, milli və xarici valyutada, müddətli və tələb olunanadək depozitlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
13.	Mərkəzi Bankın məcburi ehtiyat normaları	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
14.	Manatın xarici valyutalara qarşı rəsmi orta məzənnəsi	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
15.	Nağd manat vəsaitləri üzrə kassa dövriyyəsi (pul emissiyası statistikasını)	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
16.	Manatın xarici valyutalara nisbətən nominal və real effektiv məzənnəsi	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün

1	2	3	4	5	6
<b><u>Xarici sektorun statistikas</u></b>					
1.	Azərbaycan Respublikasının tədiyə balans	Mərkəzi Bank	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 75-ci gün
2.	Xarici ölkələrə birbaşa investisiya qoyuluşlarına dair məlumat	Mərkəzi Bank	Ölkələr üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 75-ci gün
<b><u>Kredit təşkilatlarına dair statistika</u></b>					
1.	Maliyyə təşkilatları haqqında ümumi məlumat	Mərkəzi Bank	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
2.	Bank aktivlərinin və passivlərinin strukturu	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
3.	Mərkəzləşdirilmiş Kredit Reyestrində ümumi statistik məlumatlar	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
4.	Məcmu kapitalın həcminə görə bankların qruplaşdırılması	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
5.	Bank fəaliyyətinin maliyyə nəticələri	Mərkəzi Bank	Ölkə üzrə mənfəət və ya zərərli işləyən bankların sayı, bank sisteminin cəmi mənfəət və zərəri	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
6.	Bankların gəlir və xərclərinin strukturu	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün

1	2	3	4	5	6
7.	Bank olmayan kredit təşkilatları barədə məlumat	Mərkəzi Bank	Ölkə üzrə kredit ittifaqları, beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatları, digər bank olmayan kredit təşkilatları, cəmi bank olmayan kredit təşkilatları	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
<b><u>Maliyyə bazarının statistik göstəriciləri</u></b>					
1.	Mərkəzi Bankın likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmi və faiz dərəcələri	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
2.	Depozit və kreditlər üzrə orta faiz dərəcələri	Mərkəzi Bank	Depozit və əmanətlər, verilmiş kreditlər və banklararası kreditlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
3.	Qısamüddətli dövlət istiqrazları	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
4.	Mərkəzi Bankın qısamüddətli notları	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
5.	Dövlət qiymətli kağızlar bazarı üzrə əsas göstəricilər	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
6.	Nağd xarici valyuta ilə mübadilə əməliyyatları	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
7.	Daxili valyuta bazarlarında aparılmış əməliyyatlar	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
8.	Daxili valyuta bazarında aparılmış əməliyyatların məqsədləri	Mərkəzi Bank	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün

## Əhali və gender statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	İnzibati ərazi dəyişiklikləri (İƏD-1 və İƏD-2 cədvəlləri)	BHM	Ölkə, Nax.MR, rayonlar, şəhərlər, qəsəbələr və bütövlükdə kənd yerləri üzrə	<b>illik</b>	9 fevral
2.	Ərazilər haqqında məlumatlar (min kv, km)	Əhali və gender statistikas şöbəsi	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	9 fevral
<b>I</b>	<b>Əhalinin təbii hərəkəti statistikas</b>				
3.	Əhalinin təbii hərəkəti haqqında məlumatlar:				
	a) 2015-ci ildə doğum, ölüm, nikah və boşanmaların sayı haqqında ilkin məlumatlar (T-1 və T-2 cədvəlləri)	BHM	Ölkə, Nax.MR, rayonlar, şəhərlər və bütövlükdə kənd yerləri üzrə	<b>illik</b>	7 mart
	b) 2015-ci ildə doğulanların, ölənlərin, nikahların və boşanmaların sayı haqqında yekun məlumatlar (D,D1,Ö,N və B cədvəlləri)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	18 mart
	c) 2015-ci ildə 0-4 yaşda ölənlər haqqında məlumatlar (Ö cədvəli)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	18 mart
	ç) 2016-cı il ərzində doğum, ölüm, nikah və boşanmalar haqqında məlumatlar (T-1 və T-2 cədvəlləri)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>aylıq, rüblük</b>	hesabat dövründən sonrakı ayın 30-u



1	2	3	4	5	6
4.	Doğum, ölüm, nikah, boşanmalar və səbəblər üzrə ölənlərin sayı haqqında məlumatlar (1 №-li cədvəl)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 27-si
5.	Doğulanların adlarına görə qruplaşdırılması (1-AD cədvəli)	BHM	Ölkə, Nax. MR, rayonlar, şəhərlər və cinslər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 30-u
<b>II Əhalinin miqrasiyası statistikasısı</b>					
6.	Əhalinin miqrasiyası haqqında məlumatlar: a) 2015-ci ildə əhalinin miqrasiyasının əsas yekunları haqqında məlumatlar (M-O1- M-O5, M-O7, M-O8, M-09, MB-1, MA-3i, MA-4, MC-2, MA-3, MA-2, MB-2, M11-M13 və M21, M21i cədvəlləri)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	23 fevral
	b) 2016-cü il ərzində əhalinin daxili və xarici miqrasiyası haqqında məlumatlar (M-O1, MA-3, MB-1, M-O8, M-09, M11-M13, M-21, M-72 №-li cədvəllər)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>rüblük, yarımillik</b>	hesabat dövründən sonra 36-cı gün
7.	Qaçqınların və məcburi köçkünlərin sayı və tərkibi haqqında məlumatlar (1-qaçqın və məcburi köçkün, 2-qaçqın və məcburi köçkün)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 15-i
8.	Məcburi köçkünlərin dislokasiyası, onların və qaçqınların miqrasiyası (4-qaçqın və məcburi köçkün)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 15-i

1	2	3	4	5	6
9.	Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar (1№-li (miqrasiya))	Dövlət Miqrasiya Xidməti	Ölkə üzrə	<b>rüblük</b>  <b>illik</b>	hesabat dövründən sonrakı ayın 25-də  15 fevral
<b>III</b>	<b>Əhalinin sayının və tərkibinin cari hesablamaları</b>				
10.	2016-cı ilin əvvəlinə əhalinin sayı haqqında ilkin məlumatlar	Əhali və gender statistikasının şöbəsi	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	14 yanvar
11.	2015-ci ildə əhalinin sayı, təbii və miqrasiya hərəkəti haqqında məlumatlar (1-STM №-li cədvəl)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	17 mart
12.	2016-cı ilin əvvəlinə əhalinin dəqiqləşdirilmiş sayı və 2015-ci il üzrə orta illik sayı haqqında məlumatlar	Əhali və gender statistikasının şöbəsi	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	31 mart
			Şəhərin yaşayış məntəqələri və bütövlükdə kənd yerləri üzrə	<b>illik</b>	8 aprel
13.	2016-cı ilin əvvəlinə və 2015-ci il üzrə əmək qabiliyyətli yaşda olan əhalinin orta illik sayı haqqında məlumatlar	Əhali və gender statistikasının şöbəsi	Ölkə, Nax. MR, Bakı şəhəri üzrə	<b>illik</b>	11 aprel
14.	2016-cı ilin əvvəlinə və 2016-cı il iyul ayının 1-i vəziyyətinə əhalinin yaş və cins tərkibi haqqında məlumatlar	Əhali və gender statistikasının şöbəsi, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnologiya mərkəzi (ETLTM)	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b> <b>yarımillik</b>	25 aprel 22 sentyabr

1	2	3	4	5	6
15.	2050-ci ilədək əhalinin gözlənilən sayı haqqında məlumatlar	Əhali və gender statistika-sı şöbəsi, Statistika Məlumatlarının ETLTM-i	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə		iyun ayının sonunadək
16.	2015-ci il üzrə əhalinin gözlənilən və sağlam ömür uzunluğu haqqında məlumatlar	Əhali və gender statistika-sı şöbəsi, Statistika Məlumatlarının ETLTM-i	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>illik</b>	25 aprel
17.	2015-ci il üzrə demografik göstəricilər	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, iqtisadi rayonlar və şəhərlər üzrə (ölkə üzrə nəsilvermə əmsalı)	<b>illik</b>	6may
18.	Əhalinin sayına görə inzibati rayonların, şəhər və kənd yaşayış məntəqələrinin qruplaşdırılması	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>illik</b>	6 may
19.	2016-cı il ərzində əhalinin sayı haqqında məlumatlar	Əhali və gender statistika-sı şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 8-i
			Rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 10-u
20.	2017-ci ilin əvvəlinə əhalinin gözlənilən sayı haqqında məlumat	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, iqtisadi rayonlar, şəhərlər üzrə	<b>illik</b>	29 dekabr
21.	“Azərbaycanın əhalisi” adlı statistik bülletenin hazırlanması	Əhali və gender statistika-sı şöbəsi	Ölkə, iqtisadi rayonlar, şəhərlər üzrə	<b>illik</b>	may
22.	Doğum və ölüm hallarının sayı (2-səhiyyə)	Səhiyyə Nazirliyi, BHM	Ölkə, Nax.MR, rayonlar, şəhərlər, qəsəbələr və kənd yerləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 21-i

1	2	3	4	5	6
23.	Körpə və 5 yaşadək uşaqlar arasında ölüm hallarının qeydiyyatına dair statistik müayinənin yekunları üzrə nəticələrin nəşri	Əhali və gender statistikasının şöbəsi, BHM	Ölkə və regionlar üzrə	<b>birdəfəlik</b>	mart

## Xidmət statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
<b>1</b>	<b>2</b>	<b>3</b>	<b>4</b>	<b>5</b>	<b>6</b>

### Ümumi hesabatlar

1.	Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi (1-xidmət)	BHM	Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə;	<b>ölkə üzrə</b> 6-cı iş günü saat 14-dək <b>regionlar üzrə</b> 7-ci iş günü saat 12-dək
			Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 27-si
2.	Elektron xidmətlərin göstərilməsi (1-elektron xidmət)	BHM	Ölkə, elektron xidmət göstərən dövlət orqanları üzrə	<b>illik</b>	2 mart
3.	Vətəndaşlara göstərilən xidmətlər (1-vətəndaşlara xidmət)	BHM	Ölkə, vətəndaşlara xidmət göstərən dövlət orqanları üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün
4.	Fərdi sahibkarın-fiziki şəxslərin fəaliyyəti (1-fərdi sahibkarlıq (xidmət) (seçmə qaydada)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə, Nax. MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət növləri üzrə	<b>rüblük</b>	fevral, may, avqust, noyabr ayının 13-ü
5.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə (1 №-li forma (İKT)	BHM	Ölkə, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	16 mart

1	2	3	4	5	6
6.	Əsas fondların (vəsaitlərin) və digər qeyri-maliyyə aktivlərinin mövcudluğu və hərəkəti (11-sosial)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	29 aprel
7.	Qeyri-kommersiya təşkilatlarının gəlirləri və xərcləri (1-QKT)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma	<b>illik</b>	2 may
8.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə)	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	18 may
9.	İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu (4-əmək)	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər üzrə;  <b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 26-sı  “-“

1	2	3	4	5	6
10.	Əmək üzrə göstəricilər (1-əmək)	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	13 may
11.	Müəssisənin innovasiya fəaliyyəti (kiçik müəssisələr istisna olmaqla) (2 №-li forma (innovasiya)	BHM	Ölkə, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	29 aprel
<b><u>Səhiyyə, sosial təminat və idman statistikas</u></b>					
1.	Müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, fəaliyyəti və kadrları (1-səhiyyə)	Səhiyyə Nazirliyi və tabeliyində tibb müəssisəsi olan digər nazirlik və təşkilatlar, BHM	Ölkə, Nax.MR, Bakı şəhəri, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	31 mart
	(1, 4-12, 14, 17, 18, 30-32, 41, 47 №-li hesabatlar)	Səhiyyə Nazirliyi, BHM	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>illik</b>	8 aprel
2.	Qeyri-dövlət müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, fəaliyyəti və kadrları (1-səhiyyə (qeyri-dövlət)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	17 mart
3.	Yoluxucu və parazitar xəstəliklər (1 №-li hesabat)	Səhiyyə Nazirliyi, BHM	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 35-ci gün
4.	Kənd təsərrüfatı heyvanlarının xəstəlikləri (2-baytarlıq)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	22 fevral

1	2	3	4	5	6
5.	Sanatoriya-kurort və istirahət müəssisələri (1-sanatoriya və istirahət)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	7 mart
6.	Tibbi-sosial ekspert komissiyasının fəaliyyəti (7-TSEK)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə üzrə	<b>illik</b>	9 fevral
7.	Uşaqların tibbi-sosial ekspertizasının vəziyyəti (7U-TSEK)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə üzrə	<b>illik</b>	9 fevral
8.	Sosial xidmət müəssisələri, internat evləri, ahıllara və əlillərə xidmət göstərən müəssisələr (1-sosial təminat)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, Nax.MR və Bakı şəhəri üzrə	<b>illik</b>	24 fevral
9.	Əmək pensiyaları (1-pensiya)	Dövlət Sosial Müdafiə Fondu, BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 38-ci gün
				<b>illik</b>	9 mart
10.	Dövlət sosial müavinətləri, kompensasiyaları və təqaüdləri (1-sosial müavinət, kompensasiya və təqaüd)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 38-ci gün
				<b>illik</b>	9 mart
11.	Ünvanlı dövlət sosial yardımı (1-ÜDSY)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 38-ci gün
				<b>illik</b>	9 mart
12.	Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri (1-sosial müdafiə)	Dövlət Sosial Müdafiə Fondu, BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 77-ci gün
				<b>illik</b>	5 aprel



1	2	3	4	5	6
13.	Bədən tərbiyəsi və idman (1-idman)	Gənclər və İdman Nazirliyi, BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	17 mart
14.	“Səhiyyə və sosial təminatın əsas statistik göstəriciləri” adlı statistik bülleten	Xidmət statistikasısı şöbəsi	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	30 may
<b><u>Təhsil, elm və mədəniyyət statistikasısı</u></b>					
1.	Məktəbəqədər təhsil müəssisələrinin işi (1-məktəbəqədər təhsil müəssisəsi)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər, mülkiyyət növləri üzrə	<b>illik</b>	28 mart
2.	Valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar edilməsi və yerləşdirilməsi (1-himayə)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	10 fevral
3.	Uşaq evinin işi (1-uşaq evi)	Rayon (şəhər) İcra Hakimiyyətləri, BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	31 mart
4.	Əyani ümumi təhsil müəssisələrinin işi (1-ümumi təhsil müəssisəsi (toplu))	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər, mülkiyyət növləri üzrə	<b>illik</b>	16 dekabr
5.	Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri (1-xüsusi məktəb)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	18 yanvar
6.	Ümumi təhsil müəssisələrinin maddi-texniki bazası (1-maddi baza)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	19 dekabr

1	2	3	4	6	7
7.	Ümumi təhsil müəssisələrində xarici dillərin tədrisi (1-xarici dil)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	26 dekabr
8.	Ümumi təhsil müəssisələrinin və şagirdlərin tədris və ana dili üzrə bölgüsü (1-tədris dili)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	4 fevral
9.	Şagirdlərin hərəkəti (1-şagird hərəkəti)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	28 dekabr
10.	Qiyabi (axşam) ümumi təhsil müəssisələrinin işi (3-ümumi təhsil müəssisəsi (toplu))	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	16 dekabr
11.	Ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sayı və tərkibi (1-müəllim)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	16 dekabr
12.	Uşaqlara əlavə təhsil verən tədris müəssisələri (1-əlavə təhsil)	Təhsil Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	31 mart
13.	İlk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) (1-ilk peşə-ixtisas təhsili)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	7 mart
14.	Orta ixtisas təhsil müəssisələri (1-orta ixtisas təhsili)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	16 noyabr
15.	Ali təhsil müəssisələrində bakalavriat (1-ali təhsil (bakalavr))	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər, mülkiyyət növləri üzrə	<b>illik</b>	5 dekabr
16.	Ali təhsil müəssisələrində magistratura (1-ali təhsil (magistratura))	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər, mülkiyyət növləri üzrə	<b>illik</b>	5 dekabr

1	2	3	4	5	6
17.	Təhsil xidmətləri (1-təhsil xidmətləri)	BHM	Ölkə üzrə	<b>illik</b>	29 aprel
18.	Dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşlarının sayı (1-xarici ali təhsil)	BHM	Ölkə, Nax. MR, rayonlar, şəhərlər və nazirliklər üzrə	<b>illik</b>	16 dekabr
19.	Maliyyə vəsaitlərinin daxil olması və onlardan istifadə edilməsi (4-təhsil (maliyyə))	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	25 fevral
20.	Doktoranturanın işi (1-doktorantura)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər, nazirlik, baş idarələr və elmin sahələri üzrə	<b>illik</b>	26 fevral
21.	“Təhsilin əsas göstəriciləri” adlı statistik bülleten	BHM	Ölkə üzrə	<b>illik</b>	13 may
22.	“Doktoranturanın işi haqqında” statistik bülleten	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər, nazirlik, baş idarələr və elmin sahələri üzrə	<b>illik</b>	13 may
23.	Müəssisələrin yerinə yetirdiyi elmi-tədqiqatlar və işləmələr (1-elm)	BHM	Ölkə, Nax. MR, rayonlar və şəhər, nazirlik və elm sahələri üzrə	<b>illik</b>	7 mart
24.	“Yerinə yetirilmiş elmi-tədqiqatlar və işləmələr üzrə əsas göstəricilər” adlı statistik bülleten	Xidmət statistikasına şöbəsi, BHM	Ölkə, Nax. MR, rayonlar və şəhərlər, nazirlik, baş idarələr və elmin sahələri üzrə	<b>illik</b>	30 may

1	2	3	4	5	6
25.	Heyvanat parkının (heyvanat bağının) işi (1-heyvanat parkı)	Mədəniyyət və Turizm Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	9 fevral
26.	Daşınmaz tarixi-mədəniyyət abidələri (1-abidə)	Mədəniyyət və Turizm Nazirliyi	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	8 fevral
27.	Sirkin fəaliyyəti (1-sirk)	Mədəniyyət və Turizm Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	11 fevral
28.	Uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəbləri (1-MİRM)	Mədəniyyət və Turizm Nazirliyi	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	16 fevral
29.	Muzey və muzey tipli müəssisələrin fəaliyyəti (1-muzey)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	15 fevral
30.	Konsert təşkilatlarının, müstəqil kollektivlərin fəaliyyəti (1-konsert)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	25 yanvar
31.	Filmlərin istehsalı (1-film)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	19 fevral
32.	Teatrların fəaliyyəti (1-teatr)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	16 fevral
33.	Tarix, mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruqlarının fəaliyyəti (2-qoruq)	Mədəniyyət və Turizm Nazirliyi, BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	26 fevral
34.	Mətbuatın fəaliyyəti (1-mətbuat)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	26 fevral
35.	Kinoteatrların fəaliyyəti (1-kinoteatr)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	7 mart

1	2	3	4	5	6
36.	Mədəniyyət və istirahət parklarının fəaliyyəti (1-park)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	23 fevral
37.	Festivallar haqqında (1-festival)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	7 mart
38.	Klub tipli mədəniyyət müəssisələrinin fəaliyyəti (1-klub)	Mədəniyyət və Turizm Nazirliyi, AHİK və digər təşkilatlar	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	4 aprel
39.	Kütləvi kitabxanaların fəaliyyəti (1-kitabxana)	Mədəniyyət və Turizm Nazirliyi, AHİK və digər təşkilatlar	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	20 aprel
40.	“Mədəniyyətin əsas göstəriciləri” statistik bülleteni	Xidmət statistikasına şöbəsi, BHM	Ölkə üzrə	<b>illik</b>	16 may
<b><u>Hüquqpozmlar statistikasına</u></b>					
1.	İnzibati xətlər (1-IX)	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik</b>	26 fevral
<b>Daxili İşlər Nazirliyinin hesabatları</b>					
2.	Cinayətkarlığın vəziyyəti və cinayətlər üzrə araşdırmaların nəticələri (1-A)	Daxili İşlər Nazirliyi (DİN)	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	18 yanvar 18 iyul
3.	Qeydiyyatda alınmış, açılmış və bağlı cinayətlər (1 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	18 yanvar 18 iyul
4.	Təhqiqatı və ibtidai istintaqı hesabat ilində tamamlanmış işlər və materiallar üzrə cinayət törətmiş şəxslər (2 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	18 yanvar 18 iyul
5.	Axtarışda olan təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışının vəziyyəti (3 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	18 yanvar 18 iyul

1	2	3	4	5	6
6.	Cinayətkarlıqla mübarizədə daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyətinin nəticələri (4 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	18 yanvar 18 iyul
7.	Dövlət və ya bələdiyyə əmlakının mənimsənilməsi, iqtisadi fəaliyyət sahəsində və korrupsiya ilə bağlı cinayətlər (5 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	18 yanvar 18 iyul
8.	Hədə-qorxu ilə tələb etmə cinayətlərinə qarşı mübarizənin nəticələri (7 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	18 yanvar 18 iyul
9.	Narkotik və güclü təsiredici vasitələrin oğurlanması, onların qanunsuz hazırlanması və yayılması ilə mübarizənin nəticələri (8 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	18 yanvar 18 iyul
10.	Qeydə alınmış, ağır və xüsusilə ağır, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər (9 №-li hesabat)	DİN	Ölkə, Nax.MR, rayonlar və şəhərlər üzrə	<b>illik yarımillik</b>	18 yanvar 18 iyul
11.	Yetkinlik yaşına çatmayanların baxımsızlığı, hüquq pozuntuları və hüquqlarının müdafiəsi ilə bağlı daxili işlər orqanlarının fəaliyyəti (11 №-li hesabat)	DİN	Ölkə üzrə	<b>illik yarımillik</b>	18 yanvar 18 iyul
<b>Fövqəladə Hallar Nazirliyinin hesabatı</b>					
12.	Yanğınlar haqqında (DYNX)	Fövqəladə Hallar Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	28 yanvar 28 iyul
<b>Prokurorluğun hesabatları</b>					
13.	İstintaq işi (1-E)	Baş Prokurorluq	Ölkə üzrə	<b>illik yarımillik</b>	8 fevral 8 avqust

1	2	3	4	5	6
14.	Törədilmiş və ya hazırlanan cinayətlər (2-E)	Baş Prokurorluq	Ölkə üzrə	<b>illik yarımillik</b>	8 fevral 8 avqust
15.	Prokurorun işi (P №-li hesabat)	Baş Prokurorluq	Ölkə üzrə	<b>illik yarımillik</b>	8 fevral 8 avqust
<b>Ədliyyə Nazirliyinin hesabatları</b>					
16.	Birinci instansiya məhkəmələrində baxılmış cinayət işləri (1 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
17.	Apelyasiya instansiyası məhkəmələrində baxılmış cinayət işləri (1-1 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
18.	Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya qaydasında baxılmış cinayət işləri (1-2 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
19.	Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılmış cinayət işləri (1-3 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
20.	Məhkəmənin hökm və digər yekun qərarlarının icrası qaydasında icraatı (1-4 №-li hesabatlar)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
21.	Birinci instansiya məhkəmələrində baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər (2 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
22.	Apelyasiya instansiyası məhkəmələrində baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər (2-1 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr

1	2	3	4	5	6
23.	Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya qaydasında baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər (2-2 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
24.	Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda baxılmış mülki və iqtisadi mübahisələrə dair işlər (2-3 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
25.	Övladlığa götürmə və övladlığa götürmənin ləğvi (2-4 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
26.	Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalər haqqında işlər (3 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
27.	Məhkəmənin hökm, qətnamə və ya digər yekun qərarlarının icra vəziyyəti (4 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
28.	Birinci instansiya məhkəmələrində cinayətlərin təsnifatı üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər və cəza tədbirləri (10 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
29.	Birinci instansiya məhkəmələrinin hökmləri üzrə məhkumlar (11 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
30.	Yetkinlik yaşına çatmamış məhkumlar (12 №-li hesabat)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr
31.	Cinayətlər üzrə məhkumların sayı (10, 11 və 12 №-li hesabatlara əlavə)	Ədliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik yarımillik</b>	4 mart 5 sentyabr



1	2	3	4	5	6
<b><u>Mənzil şəraiti statistikas</u></b>					
1.	Mənzil fonduna dair (1-yaşayış fondu)	BHM	Ölkə, nazirlik və baş idarələr, şəhər və rayonlar, mülkiyyət növləri üzrə	<b>illik</b>	15 aprel
2.	Mənzil alan ailələrin sayı və yaşayış sahəsinin bölüşdürülməsi (4-yaşayış fondu)	BHM	Ölkə, şəhər və rayonlar üzrə	<b>illik</b>	17 mart
3.	“Yaşayış fondu”adlı statistik bülleten	Xidmət statistikası şöbəsi	Ölkə, mülkiyyət növləri, rayonlar (şəhərlər) üzrə	<b>illik</b>	23 iyun
4.	“Mənzil şəraitinin yaxşılaşdırılması üzrə əsas göstəricilər” adlı statistik bülleten	Xidmət statistikas şöbəsi, BHM	Ölkə, rayon və şəhərlər üzrə	<b>illik</b>	29 aprel
<b><u>Nəqliyyat statistikas</u></b>					
1.	Dəmir yolu nəqliyyatının işinin əsas göstəriciləri (1 №-li forma (dəmir yolu))	“Azərbaycan Dəmir Yolları” QSC  BHM	Ölkə və istiqamətlər üzrə  “_“	<b>aylıq</b>  “_“	hesabat dövründən sonra 5-ci iş günü  “_“
2.	Magistral neft kəmərlərinin iş (2 №-li forma (neft kəməri))	BHM	Ölkə və istiqamətlər üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 5-ci iş günü
3.	Dəniz nəqliyyatının işinin əsas göstəriciləri (5 №-li forma (dəniz))	“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  BHM	Ölkə üzrə  “_“	<b>aylıq</b>  “_“	hesabat dövründən sonra 5-ci iş günü  “_“
4.	Aviasiya nəqliyyatının işinin əsas göstəriciləri (5 №-li forma (aviasiya))	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 5-ci iş günü

1	2	3	4	5	6
5.	Magistral qaz kəmərlərində qazın nəqli (6 №-li forma (qaz kəməri))	Dövlət Neft Şirkəti  BHM	Ölkə üzrə  “-“	<b>aylıq</b>  “-“	hesabat dövründən sonra 5-ci iş günü  “-“
6.	Yol-nəqliyyat hadisələri (1 №-li forma (YNH))	Baş Dövlət Yol Polisi İdarəsi  BHM	Ölkə üzrə  “-“	<b>rüblük</b>  “-“	hesabat dövründən sonrakı ayın 15-i  hesabat dövründən sonra ayın 25-i
7.	Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar (9 №-li forma (liman))	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 5-ci iş günü
8.	Metro nəqliyyatının əsas göstəriciləri (30 №-li forma (metro))	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 5-ci iş günü
9.	Hava gəmilərinin parkı və onlardan istifadənin təqvim vaxtı (34 №-li forma (aviasiya))	BHM	Ölkə üzrə	<b>illik</b>	29 yanvar
10.	Dəmir yolunun hərəkət heyətinin, vaqonların və konteynerlərin mövcudluğu, qurulma illərinə görə inventar parkı və əsas istismar göstəriciləri (10 №-li forma (dəmir yolu))	“Azərbaycan Dəmir Yolları” QSC  BHM	Ölkə üzrə  “-“	<b>illik</b>  “-“	22 fevral  26 fevral
11.	Gəmilərin sayı, onların xarakteristikası və gəmilərdə baş vermiş qəzalar (1 №-li forma (dəniz))	“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  BHM	Ölkə üzrə  “-“	<b>illik</b>  “-“	22 fevral  25 fevral

1	2	3	4	5	6
12.	Nəqliyyat növlərinin işi və rabitə xidmətləri (65 №-li forma (neft kəməri), 65 №-li forma (aviasiya), 65 №-li forma (dəmir yolu), 65 №-li forma (dəniz), 65 №-li forma (qaz kəməri))	BHM	Ölkə, nəqliyyat növləri üzrə - rüblük; Nax. MR, şəhər və rayonlar üzrə - illik	<b>illik</b> <b>rüblük</b>	18 aprel hesabat dövründən sonra 55-ci gün
13.	Qeyri-nəqliyyat müəssisələrinə məxsus dəmir yolu nəqliyyatının işi və hərəkət heyəti (1 №-li forma (dəmir yolu))	BHM	Ölkə, nazirlik və baş idarələr üzrə	<b>illik</b>	18 fevral
14.	Sərnişin daşınması ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin işi (1 №-li forma (fərdi sahibkarlıq(sərnişin) (seçmə qaydada))	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və regionlar üzrə	<b>illik</b>	31 mart
15.	Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları (41 №-li forma (yol))	“Azəryolservis” ASC, “Naxavtoyol” DŞ	Ölkə və Nax. MR üzrə	<b>illik</b>	18 fevral
		BHM	“-“	“-“	29 fevral
16.	Avtomobil, motosiklet və qoşquların markalarına, tiplərinə görə sayı və texniki vəziyyəti (3 №-li forma (DYP))	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b>	29 yanvar
17.	Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti (1 №-li forma ND (nəqliyyat dəhlizi))	BHM	Ölkə və nəqliyyat növləri üzrə	<b>aylıq</b> Dəmir yolu, və dəniz nəqliyyatı üzrə	hesabat dövründən sonra 35-ci gün
18.	Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri (2 №-li forma (DYP))	Baş Dövlət Yol Polisi İdarəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 21-i
		BHM	“-“	“-“	hesabat dövründən sonrakı ayın 22-si

1	2	3	4	5	6
19.	Nəqliyyat xidmətlərinin həcmi (cari qiymətlərlə)	Xidmət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, yük və sərnişindəşimə xidmətləri ayrılmaqla, xalis rüblər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
20.	Nəqliyyat xidmətlərinin artım sürətləri (faizlə)	Xidmət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, yük və sərnişindəşimə xidmətləri ayrılmaqla, xalis rüblər üzrə, 2005=100	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
<b><u>İnformasiya və rabitə statistikasını</u></b>					
1.	Poçt rabitəsinin fəaliyyəti (21 №-li forma (poçt))	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b> <b>rüblük</b>	18 aprel hesabat dövründən sonra 45-ci gün
2.	Şəhərlərarası telefon rabitəsinin texniki vasitələri (41 №-li forma (rabitə))	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b>	15 aprel
3.	Telefon rabitəsinin texniki vasitələri (45 №-li forma (rabitə))	BHM	Ölkə üzrə	<b>illik</b>	15 aprel
4.	Teleradio və peyk rabitəsinin texniki vasitələri və yayımı (51 №-li forma (rabitə))	BHM	Ölkə üzrə	<b>illik</b>	15 aprel
5.	Rabitə xidmətləri (65 №-li forma (rabitə))	BHM	Ölkə, Nax.MR, şəhər, rayonlar, üzrə	<b>rüblük</b> <b>illik</b>	hesabat dövründən sonra 45-ci gün 20 aprel

1	2	3	4	5	6
6.	“Nəqliyyat, informasiya və rabitənin işinin əsas göstəriciləri” statistik bülleteni	Xidmət statistikasının şöbəsi, BHM “_“	Ölkə üzrə “_“	<b>aylıq</b>  <b>rüblük</b>	hər ayın 16-sı  hesabat dövründən sonra 60-cı gün
		“_“	“_“	<b>illik</b>	29 aprel
7.	Ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair seçmə statistika müşahidəsi	Xidmət statistikasının şöbəsi, Statistik Məlumatların ETLTM-i	Ölkə üzrə	<b>ildə bir dəfə</b>	iyun
8.	İnformasiya və rabitə xidmətlərinin həcmi (cari qiymətlərlə)	Xidmət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
9.	İnformasiya və rabitə xidmətlərinin artım sürətləri (faizlə)	Xidmət statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə, 2005=100	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
10.	İnnovasiyanın iqtisadiyyata təsiri ilə bağlı statistik məlumatların hazırlanması	AMEA, Xidmət statistikasının şöbəsi sahə şöbələri ilə birlikdə, Statistik Məlumatların ETLTM-i	Ölkə üzrə	<b>birdəfəlik</b>	sentyabr

## Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasını

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Ev təsərrüfatları tədqiqatı üzrə seçmənin şəbəkənin baş məcmusunda 0,5 faizə çatdırılması	Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasını şöbəsi, Statistik Məlumatların ETLTM-i	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	mütəmadi
2.	Ev təsərrüfatlarının həyətəyənı sahəsi, mənzil şəraiti və demoqrafik tərkibi (1-büdcə)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 42-ci gün
3.	Ev təsərrüfatlarının gündəlik xərcləri (2-büdcə)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 42-ci gün
4.	Ev təsərrüfatlarının rüblük gəlir və xərcləri (3-büdcə, 4-büdcə)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 42-ci gün
5.	“Ev təsərrüfatları tədqiqatının əsas yekunları” adlı statistik bülleten	Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasını şöbəsi, BHM	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük, illik</b>	hesabat dövründən sonra 42-ci gün

## Əmək statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	<p>2015-ci il üzrə “Əmək üzrə göstəricilər” (1-əmək):</p> <ul style="list-style-type: none"> <li>- muzzdlu işçilərin sayı, əmək haqqı fondu;</li> <li>- işçilərin sayının əmək haqqının ölçülərinə görə bölüşdürülməsi;</li> <li>- işçi qüvvəsinin saxlanılmasına çəkilən xərclərin dəyəri;</li> <li>- siyahı tərkibində olan işçilərin təhsil səviyyəsi, yaş qrupları və cins üzrə bölgüsü;</li> <li>- müəssisənin (idarə və təşkilatların) işçilərinin peşə təhsili və ixtisaslarının artırılması;</li> <li>- istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirənlərin, həlak olanların sayı və əməyin mühafizəsi üzrə tədbirlərə çəkilən xərclər haqqında yekun göstəricilər</li> </ul>	BHM	İqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri, xidmət sahəsi üzrə	illik	16 may
		BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	“-“	26 may

1	2	3	4	5	6
2.	Əmək şəraitinin vəziyyəti, ağır və zərərli əmək şəraitində işə görə güzəşt və kompensasiyalar (1-əmək şəraiti)	BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	18 aprel
3.	İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu (4-əmək)	BHM	İqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri, xidmət sahəsi üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 28-ci gün
		“-“	Ölkə, iqtisadi rayonlar, o cümlədən Nax. MR, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 35-ci gün
4.	İşçilərin peşə və vəzifələr üzrə orta aylıq əmək haqqı (4-əmək hesabatına əlavə 1)	BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar, iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 36-cı gün
5.	Əhəlinin iqtisadi fəallıq göstəriciləri	Əmək statistikasının şöbəsi, BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və regionlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 55-ci gün
6.	Dövlət qulluqçularının sayı və tərkibi (3-əmək)	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b>	14 mart
7.	Muzdlu işçilərin orta siyahı sayı	Əmək statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı və İFNT-nin seksiyaları səviyyəsində, xalis rüblər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün



1	2	3	4	5	6
<b>Əmək ehtiyatlarının hesablanması</b>					
8.	Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhəlinin sayının hesablanması	Əmək statistikasını şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>illik</b>	1 aprel
	a) iqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı yaşlı şəxslər və yeniyetmələr	Əmək statistikasını şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>illik</b>	1 aprel
	b) istehsalatdan ayrılmaqla təhsil alan əmək qabiliyyətli şagird və tələbələrin sayı	Əmək statistikasını şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>illik</b>	1 aprel
	c) əmək qabiliyyətli yaşda işləməyən təqaüdüçülərin sayı	“_“	“_“	<b>illik</b>	1 aprel
9.	2016-cı ilin rübləri üzrə iqtisadi fəal əhəlinin sayı	Əmək statistikasını şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 55-ci gün
	a) İFN üzrə məşğul əhəlinin sayı	“_“	“_“	“_“	“_“
	b) əmək qabiliyyətli yaşda olan iqtisadi qeyri-fəal əhəlinin sayı	“_“	“_“	“_“	“_“
	c) işsizliyin səviyyəsi (yaş, cins və yaşayış yeri üzrə)	“_“	“_“	“_“	“_“
	ç) ev təsərrüfatlarında çalışan əmək qabiliyyətli əhəlinin sayı	“_“	“_“	“_“	“_“
	d) məşğul əhəlinin mülkiyyət növləri üzrə bölgüsü	“_“	“_“	“_“	“_“

1	2	3	4	5	6
	e) məşğul əhalinin təhsil səviyyəsinə görə bölgüsü	“_“	“_“	“_“	“_“
	ə) məşğul əhalinin yaş qruplarına və iqtisadi fəaliyyət növlərinə görə bölgüsü	“_“	“_“	“_“	“_“
	f) məşğul əhalinin yaş və cins üzrə bölgüsü	“_“	“_“	“_“	“_“
	g) işsiz əhalinin yaş, cins və təhsil üzrə bölgüsü	“_“	“_“	“_“	“_“
10.	İqtisadiyyatda məşğul olanların muzzdlu və muzzdsuz fəaliyyətinə görə bölgüsü	Əmək statistikasının şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>illik</b>	13 iyun
	<b>Məşğulluq xidməti mərkəzlərinə müraciət edən əhalinin işə düzəldilməsi</b>				
11.	İş axtaran və işsiz vətəndaşların işlə təmin olunması (1-məşğulluq)	Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 12-ci gün
		Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>rüblük</b>	35-ci gün
		“_“	“_“	<b>illik</b>	35-ci gün

1	2	3	4	5	6
<p><b>Əmək fəaliyyəti ilə əlaqədar əhalinin xarici ölkələrə miqrasiyası və xarici miqrantların Azərbaycana gəlməsi haqqında</b></p>					
12.	Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının sayı və tərkibi (2-miqrasiya)	BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 25-i
13.	Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (1 №-li (miqrasiya))	Dövlət Miqrasiya Xidməti	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 25-i
		“-“	“-“	<b>illik</b>	15 fevral
14.	Xarici işçi qüvvəsinin sayı və tərkibi	BHM		<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 25-i
15.	Layihəli əməyin öyrənilməsi məqsədi ilə statistik müayinənin nəticələrinin yekun cədvəllərinin hazırlanması, göstəricilərin hesablanması və təhlili	Əmək statistikasının şöbəsi, BHM	Ölkə üzrə	<b>birdəfəlik</b>	yanvar
16.	Gənclərin, həmçinin xaricdə, o cümlədən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alıb Azərbaycana qayıdan gənclərin işlə təmin olunmasına dair müayinə	Əmək və Xidmət statistikasının şöbələri, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>birdəfəlik</b>	noyabr

1	2	3	4	5	6
17.	“Əhalinin iqtisadi fəallığı” və “Layiqli əməyin səviyyəsinin öyrənilməsi məqsədi ilə keyfiyyətli məşğulluğun qiymətləndirilməsi” müayinələrinin məlumatları əsasında əmək bazarında qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul əhalinin sayının hesablanması	Əmək statistikasının şöbəsi, BHM	Ölkə, iqtisadi rayonlar, o cümlədən şəhər və rayonlar üzrə	<b>birdəfəlik</b>	oktyabr
<b><u>Regionların sosial-iqtisadi inkişafı statistikasını</u></b>					
1.	“Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsinin vəziyyəti	Əmək statistikasının şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük illik</b>	hesabat dövründən sonra 45-ci gün
2.	Yeni açılmış iş yerlərinin sayı, o cümlədən regionlarda (1-yeni iş yeri)	Əmək statistikasının şöbəsi	Ölkə, iqtisadi rayonlar, regionlar, iqtisadi fəaliyyət və məşğulluq növləri üzrə	<b>rüblük illik</b>	hesabat dövründən sonra 30-cu gün
3.	“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsinin vəziyyəti	Əmək statistikasının şöbəsi	Bakı şəhəri üzrə	<b>rüblük illik</b>	hesabat dövründən sonra 45-ci gün

## Sənaye, energetika və tikinti statistikasısı

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6

### Sənaye statistikasısı

- |    |  |     |  |   |  |
|----|--|-----|--|---|--|
| 1. | Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi<br>(1-istehsal (sənaye) (fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla))  | BHM | Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma (rüblük) | <b>aylıq:</b><br>kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər    | <b>ölkə üzrə</b><br>hesabat dövründən sonrakı ayın 6-cı iş günü<br><b>regionlar üzrə</b><br>7-ci iş günü |
|    |  |     | Ölkə, Nax.MR, iqtisadi rayonlar, şəhər və rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma            | <b>rüblük:</b><br>kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə | hesabat dövründən sonrakı ayın 27-si   |
| 2. | Natura ifadəsində mühüm növ sənaye məhsullarının istehsalı haqqında (1-istehsal (sənaye) (fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)) | BHM | Ayrı-ayrı məhsul növləri üzrə və SMST əsasında   | <b>aylıq:</b><br>kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər    | hesabat dövründən sonra 6-cı iş günü   |
|    |  |     | Məhsul növləri üzrə, Nax.MR, iqtisadi rayonlar, şəhər və rayonlar üzrə   | <b>rüblük:</b><br>kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə | hesabat dövründən sonrakı ayın 27-si   |
| 3. | “Sənayenin əsas göstəriciləri (kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” adlı statistik bülleten (1-istehsal (sənaye), 4-əmək)               | BHM | Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət növləri üzrə  | <b>aylıq:</b><br>kiçik sahibkarlıq subyektləri istisna olmaqla        | hər ayın 26-sı   |

1	2	3	4	5	6
4.	“Sənayenin əsas göstəriciləri (bütün müəssisələr üzrə)” adlı statistik bülleten	BHM	Ölkə, Nax.MR, iqtisadi rayonlar, rayonlar (şəhərlər), iqtisadi fəaliyyət növləri üzrə	<b>rüblük:</b> bütün müəssisələr üzrə	hesabat dövründən sonra 40-cı gün
5.	İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu (4-əmək)	BHM	Ölkə, Nax.MR, rayon və şəhərlər, rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma (rüblük)	<b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər <b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə	hesabat dövründən sonrakı ayın 26-sı  “-“
6.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə)	BHM	Ölkə, regionlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	18 may
7.	Dəyər ifadəsində məhsulun (işlərin, xidmətlərin) istehsalı (1-istehsal (sənaye), 1-fərdi sahibkarlıq (sənaye) fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma	<b>illik</b>	22 aprel
8.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə (1 №-li forma (İKT))	BHM	Ölkə, iqtisadi fəaliyyət növləri və rayonlar üzrə	<b>illik</b>	16 mart

1	2	3	4	5	6
9.	Sənaye məhsullarının natura ifadəsində istehsalı (işlərin, xidmətlərin istehsalı) (1-istehsal (sənaye), 1-fərdi sahibkarlıq (sənaye) fəaliyyət növlərinə görə müxtəlifliyi nəzərə alınmaqla)	BHM	Ölkə, Nax.MR, şəhərlər və rayonlar üzrə, SMST əsasında	<b>illik</b>	14 aprel
10.	Sənaye fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin işi (1-fərdi sahibkarlıq (sənaye) (seçmə qaydada)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə, Nax.MR, şəhərlər və rayonlar, İFNT üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 25-dək
11.	Neft və qaz sənayesi müəssisələrinin işinin texniki-iqtisadi göstəriciləri (1-TİG (neft), 1-TİG (qaz)	BHM	Dövlət Neft Şirkəti və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə	<b>illik</b>	4 mart
12.	İşçilərin sayı, hərəkəti və əmək haqqı (1-əmək, 1-fərdi sahibkarlıq (sənaye)	BHM	Ölkə, Nax.MR, Bakı şəhəri, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə, işçilərin sayına görə qruplaşma	<b>illik</b>	13 may
13.	Müəssisənin innovasiya fəaliyyəti (kiçik müəssisələr istisna olmaqla) (2 №-li forma (innovasiya)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	29 aprel
14.	Sənayenin əsas göstəriciləri üzrə yekun cədvəl (1-müəssisə, 1-istehsal (sənaye), 1-əmək, 1-fərdi sahibkarlıq (sənaye)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, regionlar üzrə, işçilərin sayına görə qruplaşma	<b>illik</b>	20 may

1	2	3	4	5	6
15.	Sənaye istehsalının həcmi (cari qiymətlərlə)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı və İFNT-nin seksiyaları səviyyəsində, xalis rüblər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
16.	Sənaye istehsalının fiziki həcm indeksləri (faizlə)	Sənaye və tikinti statistikasının şöbəsi	İFNT-nin seksiyaları səviyyəsində, xalis rüblər üzrə, 2005=100	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
17.	Qiymətli metalların çıxarılması və affinajı (1-qiymətli metallar)	Maliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	18 iyul
18.	Qiymətli metalların və daşların istehsalı və qalığı (2-qiymətli metallar)	Maliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	18 iyul
19.	Cihaz, avadanlıq və sair məmulatların tərkibində, habelə qırıntı və tullantı halında olan qiymətli metalların qalığı, daxil olması və işlənməsi (3-qiymətli metallar)	Maliyyə Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	20 iyul
<b><u>Energetika statistikasını</u></b>					
1.	Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə (1-alternativ enerji)	BHM	Ölkə, iqtisadi fəaliyyət növləri və regionlar üzrə	<b>illik</b>	31 mart
2.	Təbii qazın qəbulu və regionlar üzrə paylanması (2-qaz)	BHM	Ölkə, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 40-cı gün
3.	Energetika haqqında (24-energetika)	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	31 mart
4.	Neft (qaz) emalı müəssisələrinin energetikası (5-energetika)	BHM	Ölkə üzrə	<b>illik</b>	31 mart



1	2	3	4	5	6
5.	Qaz təchizatı müəssisələrinin energetikası (4-energetika)	BHM	Ölkə və iqtisadi rayonlar üzrə	<b>illik</b>	31 mart
6.	Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətləri (5-istehlak)	BHM	Ölkə, nazirlik, baş idarələr və iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 39-cu gün
7.	Neftin balansı (1-balans (neft))	BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 27-ci gün
8.	Elektrik və istilik enerjisinin ehtiyatları və istifadəsi (9-energetika)	BHM	Ölkə, baş idarə və müəssisələr üzrə	<b>yarımillik</b>	hesabat dövründən sonra 40-cı gün
9.	Neft emalı məhsullarının göndərilməsi (1-neft məhsulları)	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 10-cu gün
10.	Enerji məhsullarının qalığı, daxil olması və məsrəfi (4-yanacaq) (seçmə qaydada)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 15-dək
11.	Enerji məhsullarının hərəkəti (4-enerji)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə, iqtisadi rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	25 fevral
12.	Su elektrik stansiyalarının işi (6-TG (hidro))	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b>	31 mart
13.	“Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik enerjisi, təbii qaz, su və rabitə xidmətləri” adlı statistik bülleten	Sənaye və tikinti statistikasının şöbəsi, BHM	Ölkə və regionlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 41-ci gün

1	2	3	4	5	6
14.	“Enerji məhsullarının hərəkəti” adlı statistik bülleten	BHM	Ölkə, iqtisadi rayonlar, iqtisadi fəaliyyət növləri, şəhər və rayonlar üzrə	<b>illik</b>	3 mart
15.	“Fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən enerji məhsullarının istehlakı haqqında” seçmə statistik müayinə	Sənaye və tikinti statistikasının şöbəsi, Statistik Məlumatların ETLTM-i	Ölkə, iqtisadi rayonlar, iqtisadi fəaliyyət növləri, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 20-ci günü
16.	“MHS-2008” çərçivəsində energetika üzrə köməkçi (satellit) hesabın qurulması	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	noyabr

### **Tikinti statistikasını**

1.	Malların istehsalı və təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi (1-istehsal (tikinti))	BHM	Ölkə, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<p><b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan tikinti müəssisələri</p> <p><b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan tikinti müəssisələri üzrə</p>	hesabat dövründən sonrakı ayın 6-cı iş günü
2.	İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu (4-əmək)	BHM	Ölkə, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<p><b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan tikinti müəssisələri</p> <p><b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan tikinti müəssisələri üzrə</p>	hesabat dövründən sonrakı ayın 26-sı
3.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə)	BHM	Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, regionlar üzrə	<b>illik</b>	18 may

“-“

1	2	3	4	5	6
4.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə (1 №-li forma (İKT))	BHM	Ölkə, iqtisadi fəaliyyət növləri və rayonlar üzrə	<b>illik</b>	16 mart
5.	Malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi (1-istehsal (tikinti))	BHM	Ölkə, nazirliklər, komitələr, birliklər, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	6 aprel
6.	Tikinti məşinlərinin mövcudluğu (12-tikinti)	BHM	Ölkə, mülkiyyət növləri üzrə	<b>illik</b>	18 mart
7.	Əmək üzrə göstəricilər (1-əmək)	BHM	Ölkə, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	13 may
8.	Fərdi sahibkarların-fiziki şəxslərin fəaliyyəti (1-fərdi sahibkarlıq (tikinti) (seçmə qaydada))	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 25-dək
9.	Müəssisənin innovasiya fəaliyyəti haqqında (kiçik müəssisələr istisna olmaqla) (2 №-li forma (innovasiya))	BHM	Ölkə, şəhər və rayonlar, iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	29 aprel
10.	“Tikinti müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülleten (1-istehsal (tikinti), 4-əmək)	Sənaye və tikinti statistikasının şöbəsi, BHM	Ölkə, şəhər, rayon və mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 16-sı
11.	“Tikinti müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülleten	Sənaye və tikinti statistikasının şöbəsi, BHM	Ölkə, şəhər, rayon və mülkiyyət növləri üzrə	<b>illik</b>	27 may

1	2	3	4	5	6
12.	Obyektlərin, əsas fondların istifadəyə verilməsi və investisiyalar (2-investisiya)	BHM	Ölkə, nazirlik, baş idarələr, şəhər və rayonlar, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<p><b>aylıq:</b> kiçik sahibkarlıq subyekti olmayan tikinti müəssisələri (kiçik sahibkarlıq sektoruna mənsubluğundan asılı olmayaraq, xarici investisiyalı və birgə müəssisələr)</p> <p><b>rüblük:</b> kiçik sahibkarlıq subyekti olan hüquqi və fiziki şəxslər və bələdiyyələr üzrə</p>	hesabat dövründən sonrakı ayın 6-cı iş günü
13.	Obyektlərin, əsas fondların istifadəyə verilməsi, əsas kapitalla yönəldilmiş investisiyalardan iqtisadiyyatın sahələri üzrə istifadə edilməsi və investisiyaların strukturu (2-investisiya)	BHM	Ölkə, nazirlik və baş idarələr, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	7 aprel
14.	İstifadəyə verilmiş əsas fondların, yaşayış evlərinin, sosial-mədəni tikililərin və iqtisadiyyatın sahələri üzrə əsas kapitalla yönəldilmiş vəsaitlərin regionlar üzrə bölgüsü (2-investisiya aylıq və illik hesabatlarına əlavə)	BHM	İnvestisiyadan mərkəzləşdirilmiş qaydada istifadə etmiş nazirlik, komitə və digər təşkilatlar üzrə	<b>illik</b> <b>rüblük</b>	11 aprel hesabat dövründən sonrakı ayın 15-i
15.	Tikili və obyektlərin tikintisi (2-əsaslı tikinti)	BHM	Ölkə, nazirlik və baş idarələr, mülkiyyət növləri üzrə	<p><b>aylıq</b> (bütün müəssisələr üzrə)</p> <p><b>illik</b> (dəqiqləşdirilmiş məlumatlar)</p>	hesabat dövründən sonrakı ayın 7-ci iş günü 25 fevral

1	2	3	4	5	6
16.	Əhalinin vəsaiti hesabına tikilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin istismara verilməsi (1-YET(əhali))	BHM	Ölkə, Nax.MR, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 5-ci iş günü
17.	“Şəhər və rayonlar üzrə tikintinin əsas göstəriciləri” adlı statistik bülleten (2-investisiya)	Sənaye və tikinti statistikasının şöbəsi, BHM	Nax. MR, şəhər və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 28-i
18.	“Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş vəsaitlərdən istifadə edilməsi (istehsal gücləri daxil olmaqla)” adlı statistik bülleten	Sənaye və tikinti statistikasının şöbəsi, BHM	Ölkə, mülkiyyət növləri, maliyyə mənbələri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 15-i
19.	“Tikintinin əsas göstəriciləri (istehsal gücləri daxil olmaqla)” adlı statistik bülleten (2-investisiya (illik), 2-əsaslı tikinti, 1-YET(əhali))	Sənaye və tikinti statistikasının şöbəsi, BHM	Ölkə, mülkiyyət növləri, maliyyə mənbələri üzrə	<b>illik</b>	11 may
20.	Su kəmərlərinin və kanalizasiyaların işinə dair (1-su kəməri və kanalizasiya)	BHM	Ölkə, nazirlik və baş idarələr, şəhər, rayon və kənd yerləri üzrə	<b>illik</b>	31 mart
21.	Şəbəkə (maye) qazından istifadə (1-qaz)	BHM	Ölkə və regionlar üzrə	<b>illik</b>	6 aprel
22.	İstilik enerjisi ilə təchiz olunma (1-istilik)	BHM	Ölkə, nazirlik, baş idarələr, şəhər və sahələr üzrə	<b>illik</b>	11 mart

1	2	3	4	5	6
23.	“Su, qaz və istilik təsərrüfatı müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülleten	Sənaye və tikinti statistikasının şöbəsi, BHM	Ölkə, rayon və şəhərlər üzrə	<b>illik</b>	22 aprel
24.	Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi (cari qiymətlərlə)	Sənaye və tikinti statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün

## Kənd təsərrüfatı, ekologiya, meşə və ovçuluq (balıqçılıq) statistikasısı

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
<b>1</b>	<b>2</b>	<b>3</b>	<b>4</b>	<b>5</b>	<b>6</b>

### Kənd təsərrüfatı statistikasısı

- |    |   |                                     |   |  |           |
|----|---|-------------------------------------|---|--|-----------|
| 1. | 2015-ci il üzrə əkin sahələri və kənd təsərrüfatı bitkiləri məhsullarının yığımına dair məlumatlar<br>(29-kt №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının 5%-də aparılan seçmə müayinə məlumatları əsasında)       | BHM, Statistik Məlumatların ETLTM-i | Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə | <b>ildə 1 dəfə</b><br>(dekabrın 1-i vəziyyətinə) | 28 yanvar |
| 2. | 2016-cı il üzrə əkin sahələri və kənd təsərrüfatı bitkiləri məhsullarının yığımına dair ilkin məlumatlar<br>(29-kt №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının 5%-də aparılan seçmə müayinə məlumatları əsasında) | “-“                                 | “-“   | “-“  | 29 dekabr |
| 3. | 2016-cı ilin məhsulu üçün əkin sahələrinin qəti uçotu (tam yekunlar)<br>(4-kt №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında aparılan uçot və ya seçmə müayinə məlumatları əsasında)                                 | BHM, Statistik Məlumatların ETLTM-i | Ölkə və rayonlar üzrə                             | <b>ildə 1 dəfə</b>                               | 22 iyul   |

1	2	3	4	5	6
4.	2016-cı il yanvar ayının 1-nə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ümumi torpaq sahələri və növləri üzrə istifadə vəziyyəti, o cümlədən suvarılan torpaqlar üzrə (22 və 22-a hesabatları)	Əmlak Məsələləri Dövlət Komitəsi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə, Nax. MR, rayonlar və mülkiyyət növləri üzrə	<b>ildə 1 dəfə</b>	27 may
5.	Heyvandarlığın vəziyyəti (24 №-li hesabat)	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	28 yanvar
6.	2016-cı ildə ət, süd, yumurta və yun istehsalının gözlənilən həcmələrinin hesablanması (24 №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının müayinə məlumatları əsasında)	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b>	25 noyabr
7.	2015-ci ildə ət, süd, yumurta, yun və sair heyvandarlıq məhsulları istehsalının son hesablanması (24 №-li hesabat və fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının müayinə məlumatları əsasında)	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	30 mart
8.	2015-ci ildə heyvandarlıq məhsullarının istehsalına dair 8, 9, 11, 12, 14, 15, 16, 18 №-li köməkçi cədvəllərin son hesablanması	BHM	Ölkə üzrə	<b>illik</b>	29 aprel
9.	Mal-qaranın süni mayalandırılması (31-kt)	BHM	Ölkə və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 21-i
10.	Damazlıq mal-qara və quşların satışı və mövcudluğu (31-a-kt)	BHM	Ölkə, rayonlar və mülkiyyət növləri üzrə	<b>illik</b>	22 yanvar



1	2	3	4	5	6
11.	2016-cı il yanvar ayının 1-i vəziyyətinə mal-qara və quşların uçotunun qısa yekunları (24 №-li hesabat, şəhər və kənd əhalisindəki mal-qara və quşların uçota alınması)	BHM	Ölkə, şəhər və rayonlar üzrə	<b>ildə 1 dəfə</b>	28 yanvar
12.	2016-cı il yanvar ayının 1-i vəziyyətinə mal-qara və quşların uçotunun tam yekunları (24 №-li hesabat, şəhər və kənd əhalisindəki mal-qara və quşların uçota alınması)	BHM	Ölkə, Nax. MR, şəhər və rayonlar üzrə	<b>ildə 1 dəfə</b>	11 fevral
13.	Mal-qara və quşların uçotunun yekun məlumatlarının bütün təsərrüfat kateqoriyaları üzrə qruplaşdırılması	BHM	Ölkə və rayonlar üzrə	<b>ildə 1 dəfə</b>	3 mart
14.	Kənd təsərrüfatının 2015-ci ildə istehsal olunmuş ümumi məhsulu (faktiki qiymətlərlə son hesablama) (29-kt, 24-kt və illik hesabatlar, satış haqqında məlumat)	Kənd təsərrüfatı və ekoloogiya statistikasının şöbəsi	Ölkə, Nax. MR, şəhər və rayonlar üzrə	<b>ildə 1 dəfə</b>	21 aprel
15.	Kənd təsərrüfatının 2016-cı ildə istehsal olunmuş ümumi məhsulu (faktiki qiymətlərlə gözlənilən hesablama) (29-kt, 24-kt və illik hesabatlar, satış haqqında məlumatlar)	Kənd təsərrüfatı və ekoloogiya statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	30 dekabr
16.	Ekologiya və Təbii Sərvətlər Nazirliyinin illik mühasibat hesabatı	Kənd təsərrüfatı və ekoloogiya statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	27 aprel

1	2	3	4	5	6
17.	Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Baş Məşğulluq İdarəsinin tabeliyində olan kənd təsərrüfatı müəssisələri, Nikitin və Kalinin adına kolxozların illik mühasibat hesabatı	Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	27 aprel
18.	Kənd təsərrüfatının ümumi məhsulu və əlavə dəyərin cari qiymətlərlə hesablanması (İstehsalın həcminə dair məlumatlar, k/t müəssisələrinin və satış təşkilatlarının illik hesabatları və fərdi sahibkar, ailə kəndli təsərrüfatlarının məlumatları)	Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə üzrə	<b>illik</b>	19 may
19.	Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə)	BHM		<b>illik</b>	18 may
20.	Suvarma sistemləri üzrə suyun götürülməsi və verilməsi (1-su təsərrüfatı)	BHM	Ölkə və suvarma sistemləri üzrə	<b>illik</b>	22 yanvar
21.	Nasos stansiyaları və su quyuları avadanlıqlarının mövcudluğu və istismarı (5-su təsərrüfatı)	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə və suvarma sistemləri üzrə	<b>ildə 2 dəfə</b>	5 fevral 6 may
22.	Yazlıq bitkilərin əkini (3-kt) (seçmə qaydada)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 6-sı, 24 iyun

1	2	3	4	5	6
23.	Fitosanitar karantinin vəziyyəti (6-fitosanitar)	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	22 yanvar
24.	Məhsul yığımı, payızlıqların səpini, dondurma şumu (7-kt)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 6-sı, 29 dekabr
25.	Toxum məhsullarının istehsalı və hərəkəti (16-kt (toxumçuluq))	BHM	Ölkə və rayonlar üzrə	<b>illik</b>	23 fevral
26.	Heyvandarlığın vəziyyəti (24-kt)	BHM	Ölkə, rayonlar və mülkiyyət növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 6-sı
27.	Heyvandarlığın vəziyyəti (fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlar seçmə qaydada) (24-a-kt)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 6-sı
28.	Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında heyvandarlıq məhsullarının istehsalı (kənd təsərrüfatı və heyvandarlıq məhsulları istehsalı)	BHM	Ölkə və rayonlar üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 6-sı
29.	Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında mal-qaranın sayı (14 №-li)	BHM	Ölkə və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 8-i
30.	2016-cı il yanvarın 1-i vəziyyətinə kənd təsərrüfatı müəssisələri (kənd təsərrüfatına xidmət göstərən təsərrüfatlar da daxil edilməklə) və fərdi sahibkar təsərrüfatlarının sayı (1 №-li cədvəl)	Kənd təsərrüfatı və ekoloogiya statistikasının şöbəsi	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	25 fevral

1	2	3	4	5	6
31.	Kənd təsərrüfatı müəssisələri (kənd təsərrüfatına xidmət göstərən təsərrüfatlar da daxil edilməklə) və fərdi sahibkar təsərrüfatlarının fəaliyyəti (6-kt)	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	illik	20 aprel
32.	“Kənd təsərrüfatı” sahəsində istehsal hesabı üzrə hesablama	Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə üzrə	illik	iyun ayında
33.	Kənd təsərrüfatı məhsullarının satışı (21-satış)	BHM	Ölkə və rayonlar üzrə	illik	28 yanvar
34.	Kənd təsərrüfatına göstərilən aqroservis xidmətləri (2-mex (aqroservis xidməti))	BHM	Ölkə və rayonlar üzrə	illik	22 yanvar
35.	Ailə kəndli təsərrüfatlarının bələdiyyələrdə qeydə alınması (2-kt (bələdiyyə))	BHM	Ölkə və rayonlar üzrə	illik	26 yanvar
36.	Kənd təsərrüfatı maşınlarının alqı və satqısı (1-kt (lizinq))	“Aqrolizinq” ASC, Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə üzrə	illik yarımillik	22 yanvar 22 iyul
37.	Mineral gübrələr balansı (9-a-kt)	Mineral gübrələrin idxalı və satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər, Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	Ölkə üzrə	illik	18 fevral
38.	Mal-qara və quşlara yemlərin məsrəfinə dair müayinə (24-yem) (seçmə qaydada)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	illik	21 aprel

1	2	3	4	5	6
39.	Tarlaya mineral və üzvi gübrələrin verilməsi (9-b-kt) (seçmə qaydada)	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>illik</b>	15 aprel
40.	Ekoloji təmiz kənd təsərrüfatı (1-kt-eko)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə və rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 17-si
41.	İstehsal olunmuş kənd təsərrüfatı məhsulunun dəyəri (cari qiymətlərlə)	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
42.	Arıçılıq məhsullarının istehsalına dair seçmə statistik müşahidə	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi, Statistik Məlumatların ETLTM-i	Xüsusi proqramla	<b>birdəfəlik</b>	5 fevral
43.	“Yazlıq bitkilərin əkini” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayonlar üzrə	<b>aylıq, fevral-iyun ayları üzrə</b>	mart-iyun, 27 iyun
44.	“Şumun qaldırılması və payızlıq taxılın səpini” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayonlar üzrə	<b>illik</b>	dekabr
45.	“Kənd təsərrüfatı məhsullarının yığılımı” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayonlar üzrə	<b>aylıq, may-noyabr ayları üzrə</b>	iyun-dekabr
46.	“Mal-qaranın mövcudluğu və heyvandarlıq məhsullarının istehsalı” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayonlar üzrə	<b>rüblük</b>	yanvar, aprel, iyul, oktyabr
47.	“Mal-qara və quşların sayı” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Təsərrüfat kateqoriyaları və rayonlar üzrə	<b>illik</b>	fevral

1	2	3	4	5	6
48.	“Tarla bitkilərinin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Təsərrüfat kateqoriyaları və rayonlar üzrə	<b>illik</b>	fevral
49.	“Çoxillik əkmələrin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Təsərrüfat kateqoriyaları və rayonlar üzrə	<b>illik</b>	fevral
50.	“Kənd təsərrüfatı müəssisələrində damazlıq mal-qaranın satışı və mövcudluğu” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayonlar üzrə	<b>illik</b>	yanvar
51.	“Əkinlərin qəti uçotunun yekunları” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Təsərrüfat kateqoriyaları və rayonlar üzrə	<b>illik</b>	iyul
52.	“Kənd təsərrüfatına göstərilən aqroservis xidmətləri” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayonlar üzrə	<b>illik</b>	yanvar
53.	“Fərdi sahibkar təsərrüfatlarının fəaliyyəti” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayonlar üzrə	<b>illik</b>	may
54.	“Kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayonlar üzrə	<b>illik</b>	may
55.	“Kənd təsərrüfatı müəssisələrində toxum məhsullarının istehsalı və hərəkəti” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayonlar üzrə	<b>illik</b>	fevral

1	2	3	4	5	6
<b>Operativ məlumatların yığılması (mövsümi işdən asılı olaraq)</b>					
56.	Kənd təsərrüfatı işlərinin gedişi barədə operativ məlumatların yığılması:	BHM	Ölkə və rayonlar üzrə	mövsümi dövrliliklə	iyunun 16-dan dekabrın 1-dək
	a) yazlıq bitkilərin əkini	“-“	“-“	“-“	16 may
	b) istixanalara dair məlumat (sahəsi, istehsalı)	Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	“-“	“-“	yanvar-may
	c) taxıl biçini	Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	“-“	“-“	16 iyun-22 sentyabr
	d) pambıq satışı	Kənd təsərrüfatı və ekologiya statistikasının şöbəsi	“-“	“-“	1 sentyabr-1 dekabr
<b><u>Ekologiya, meşə və ovçuluq (balıqçılıq) statistikasını</u></b>					
57.	İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu (4-əmək)	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq, rüblük</b>	hesabat dövründən sonrakı ayın 26-sı
58.	Əmək üzrə göstəricilər (1-əmək)	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	13 may
59.	Kənd təsərrüfatı müəssisələri üzrə mal və xidmətlərin istehsalı və göndərilməsi (yükənməsi) (1-istehsal kt (meşə, balıq, ovçuluq))	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>aylıq rüblük</b>	hesabat dövründən sonra 6-cı iş günü, hesabat dövründən sonrakı ayın 25-i

1	2	3	4	5	6
60.	Ovçuluq təsərrüfatlarının işi haqqında (2-ovçuluq)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b>	9 mart
61.	Göl və nohur balıqçılığı (2-balıq)	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə və rayonlar üzrə	<b>illik</b>	16 mart
62.	Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi (5-balıqartırma)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	11 fevral 10 avqust
63.	Bioloji resurslardan istifadəyə görə ödənişi təmin etmiş hüquqi və fiziki şəxslərin sayı (3-balıq (kvota))	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b>	3 fevral
64.	Tutulmuş (ovlanmış) təzə balıq və onun satışı (1-balıq)	BHM	Ölkə, rayonlar və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	7 mart
65.	Meşə bərpa tədbirlərinin aparılması (1-mt)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b> <b>yarımillik</b>	22 yanvar 22 iyul
66.	Meşə (oduncaq) buraxılışı, meşəyə xidmət tədbirləri və meşədən əlavə istifadə (3-mt)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə üzrə	<b>illik</b>	16 fevral



1	2	3	4	5	6
67.	Meşə yanğınları (5-mt (yanğın))	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statis- tikası şöbəsi	Ölkə üzrə	<b>illik</b>	1 dekabr
68.	Meşələrin mühafizəsi və meşə təsərrüfatı işlərinin aparılması (7-mt)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd təsərrüfatı və ekologiya statis- tikası şöbəsi	Ölkə üzrə	<b>illik</b>	10 fevral
69.	Meşə tədarükünə dair seçmə statistik müayinə	Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsi, Statistik Məlumatların ETLTM-i	Ölkə və rayonlar üzrə	<b>xüsusi proq- ramla</b>	fevral
70.	Ətraf mühitin mühafizə- sinə və təbii ehtiyatların səmərəli istifadəsinə dövlət nəzarəti (1-təbiəti mühafizə)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi	Ölkə üzrə	<b>illik yarımil- lik</b>	11 yanvar 11 iyul
71.	Milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqlar (1-qoruq)	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BHM	Ölkə, qoruqlar və milli parklar üzrə	<b>illik</b>	16 fevral
72.	Avtomobil nəqliyyatından atmosfer havasına zərərli maddələrin atılması (2-TG (hava-nəqliyyat))	Ekologiya və Təbii Sərvətlər Nazirliyi	Ölkə, şəhər və rayonlar üzrə	<b>illik</b>	25 fevral
73.	Neft və qaz quyularının tikintisi (1-TİG (qazma))	Dövlət Neft Şirkəti, BHM	Ölkə üzrə	<b>illik</b>	8 fevral
74.	Tibbi tullantıların əmələ gəlməsi və hərəkəti (1-tibbi tullantılar)	Səhiyyə Nazirliyi	Ölkə üzrə	<b>illik</b>	7 mart
75.	Geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsi (1-geoloji kəşfiyyat)	BHM	Ölkə, nazirlik və baş idarələr üzrə	<b>illik</b>	25 fevral

1	2	3	4	5	6
76.	Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkəti (2-TG (tullantılar))	BHM	Ölkə, iqtisadi fəaliyyət və tullantıların növləri, təhlükəlilik dərəcəsi və sənaye şəhərləri üzrə	<b>illik</b>	25 fevral
77.	Sudan istifadə (2-TG (su təsərrüfatı))	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC	Ölkə, Nax. MR, rayonlar və şəhərlər, iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	28 aprel
78.	Hidrometeoroloji stansiyaların müşahidələri (1-meteorologiya)	Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamenti	Hidrometeoroloji stansiyalar üzrə	<b>illik</b>	25 fevral
79.	Ətraf mühitin mühafizəsinə çəkilən xərclər və ödənişlər (4-ətraf mühit)	BHM	Ölkə və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	4 aprel
80.	Atmosfer havasının mühafizəsi (2-TG (hava))	BHM	Ölkə, Nax.MR, rayonlar və şəhərlər, iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	18 mart
81.	Təkrar xammalın (tullantıların) yaranması və istifadəsi (14-təkrar xammal (tullantı))	BHM	Ölkə, İFN, iqtisadi rayonlar üzrə	<b>illik</b>	15 fevral
82.	“Təhlükəli tullantılar” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə, iqtisadi fəaliyyət növləri və şəhərlər üzrə	<b>illik</b>	25 mart
83.	“Təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsinin əsas statistik göstəriciləri” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Ölkə, iqtisadi fəaliyyət növləri və rayonlar üzrə	<b>illik</b>	27 aprel
84.	“Təkrar xammalın istifadəsi” adlı statistik bülleten	Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi	Rayon bölgüsü və iqtisadi fəaliyyət növləri üzrə	<b>illik</b>	fevral

### Ərzaq təhlükəsizliyi və balansları statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Ərzaq məhsulları üzrə ilkin balanslar	Kənd təsərrüfatı və ekologiya statistikas	Ölkə üzrə	<b>illik</b>	29 yanvar
2.	Bitkiçilik məhsulları istehsalı və istifadəsi balansları (dənli və dənli paxlahlılar-növlər üzrə, kartof, bütün növ tərəvəz, bostan məhsulları, bütün növ meyvələr, giləmeyvələr və üzüm)	Kənd təsərrüfatı və ekologiya statistikas	Ölkə üzrə	<b>illik</b>	15 aprel
3.	Heyvandarlıq məhsulları istehsalı və istifadəsi balansları (bütün heyvan növləri üzrə kəsilməş ət, quş əti, süd və süd məhsulları, yumurta, balıq və balıq məhsulları)	Kənd təsərrüfatı və ekologiya statistikas	Ölkə üzrə	<b>illik</b>	15 aprel
4.	Emal sahəsinin ərzaq məhsulları istehsalı və istifadəsi balansları (un, yarma, duz, yağlar-növlər üzrə, pendir, şəkər, çay)	Kənd təsərrüfatı və ekologiya statistikas	Ölkə üzrə	<b>illik</b>	15 aprel
5.	Əhalinin ət və ət məhsulları, yumurta, çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə (üzüm də daxil olmaqla), şəkər, bitki yağı, balıq və balıq məhsulları istehlakı; ümumi istehlak fondu, adambaşına istehlak, son hesablama	Kənd təsərrüfatı və ekologiya statistikas	Ölkə üzrə	<b>illik</b>	15 aprel

## Ticarət və turizm statistikas

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6

## Ümumi hesabatlar

- |    |  |  |   |   |  |
|----|--|--|---|---|--|
| 1. | Malların və xidmətlərin istehsalı və satışı(1-istehsal (ticarət və texniki xidmət) (seçmə qaydada) | BHM, Statistika Məlumatlarının ETLTM-i | Ölkə, rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə  | <b>aylıq:</b><br>kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər<br><br><b>rüblük:</b><br>kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə (seçmə qaydada) | hesabat dövründən sonrakı ayın 7-ci iş günü<br><br>hesabat dövründən sonra 30-cu gün |
| 2. | İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu (4-əmək) (seçmə qaydada)                              | BHM, Statistika Məlumatlarının ETLTM-i | Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə            | <b>aylıq:</b><br>kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər<br><b>rüblük:</b><br>kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər üzrə (seçmə qaydada)     | hesabat dövründən sonra 26-cı gün<br><br>hesabat dövründən sonra 26-cı gün           |
| 3. | Əmək üzrə göstəricilər (1-əmək)  | BHM                                    | Ölkə, mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə            | <b>illik</b>  | 13 may   |
| 4. | Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı (1-müəssisə)            | BHM                                    | Ölkə, iqtisadi fəaliyyət və mülkiyyət növləri, regionlar üzrə | <b>illik</b>  | 18 may   |

1	2	3	4	5	6
5.	Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə (1 №-li forma (İKT))	BHM	Ölkə, iqtisadi fəaliyyət və rayonlar üzrə	<b>illik</b>	16 mart
6.	Müəssisənin innovasiya fəaliyyəti (2 №-li forma (innovasiya))	BHM	Ölkə, iqtisadi fəaliyyət və rayonlar üzrə	<b>illik</b>	29 aprel
7.	Fiziki şəxslərin ticarət fəaliyyəti (1-ticarət (fiziki şəxs) (seçmə qaydada))	BHM, Statistik Məlumatların ETLTM-i	Ölkə, rayonlar, iqtisadi fəaliyyət və məhsul növləri üzrə	<b>rüblük</b> (seçmə qaydada)	fevral, may, avqust və noyabr aylarının 13-dək
8.	“Ticarət və iaşənin əsas göstəriciləri” statistik bülleten	Ticarət və turizm statistikasının şöbəsi	Şəhərlər (rayonlar) üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün

### **I. Daxili ticarət statistikasını**

1.	Ticarət fəaliyyəti (1-ticarət)	BHM	Ölkə, şəhər, rayonlar, iqtisadi fəaliyyət, mülkiyyət və məhsul növləri üzrə	<b>illik</b>	14 mart
2.	Pərakəndə əmtəə dövriyyəsinin tam həcmnin hesablanması	Ticarət və turizm statistikasının şöbəsi	Ölkə üzrə, mal qrupları üzrə	<b>aylıq, illik</b>	hesabat dövründən sonrakı ayın 5-i
3.	Yarmarka və kənd təsərrüfatı məhsulları bazarında malların satışı (2-bazar) (seçmə qaydada)	Ticarət və turizm statistikasının şöbəsi, BHM, Statistik Məlumatların ETLTM-i	Şəhərlər, rayonlar, mülkiyyət və məhsul növləri üzrə	<b>rüblük</b> (seçmə qaydada)	yanvar, aprel, iyul, oktyabr aylarının 7-si
4.	Yarmarka və kənd təsərrüfatı məhsulları bazarları(1-bazar)	BHM	Şəhərlər, rayonlar və mülkiyyət növləri üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 17-si
5.	“Ticarət müəssisələrinin əsas göstəriciləri” adlı statistik bülleten	Ticarət və turizm statistikasının şöbəsi, BHM	Ölkə, iqtisadi fəaliyyət, mülkiyyət və məhsul növləri üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün

1	2	3	4	5	6
6.	Ticarət şəbəkələrində re-alizə olunmuş yerli, idxal və qeyri-neft məhsullarının həcmi və dinamikası	Ticarət və turizm statistikasının şöbəsi	Şəhər və rayonlar üzrə	<b>illik</b>	mart
7.	Ticarət dövriyyəsi (cari qiymətlərlə)	Ticarət və turizm statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
8.	Ticarət dövriyyəsinin artım sürətləri (faizlə)	Ticarət və turizm statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə, 2005=100	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
<b>II. <u>Xarici ticarət statistikasını</u></b>					
1.	Azərbaycan Respublikası üzrə idxal və ixrac əməliyyatları (Dövlət Gömrük Komitəsinin məlumatı)	Ticarət və turizm statistikasının şöbəsi	Əsas məhsullar, həmahəng edilmiş məhsul qrupları, əməliyyatların növləri üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
2.	Humanitar yardımın paylanması (1-HY)	BHM	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 30-cu gün
3.	İdxal və ixracın strukturunda istehlak (o cüm. ərzaq) mallarının, kapital yönümlü malların və aralıq istehlak məhsullarının bölgüsü (Dövlət Gömrük Komitəsinin məlumatı)	Ticarət və turizm statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 30-cu gün
4.	Azərbaycanın xarici ticarət əlaqələrinə dair statistik bülleten (Dövlət Gömrük Komitəsinin məlumatı)	Ticarət və turizm statistikasının şöbəsi	Ölkə, əmtəə və əməliyyatlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün
5.	İxrac edilən qeyri-neft məhsullarının dinamikası	Ticarət və turizm statistikasının şöbəsi	Qeyri-neft məhsulları üzrə	<b>illik</b>	mart

1	2	3	4	5	6
6.	Elektron ticarətin təşkili ilə bağlı internet vasitəsi ilə həyata keçirilən qeyri-neft məhsullarının idxal və ixracı	Ticarət və turizm statistikasının şöbəsi	Qeyri-neft məhsulları üzrə	<b>illik</b>	mart
<b>III <u>Turizm və iaşə statistikasını</u></b>					
1.	Turizm fəaliyyəti (1-turizm)	BHM	Ölkə, rayonlar (şəhərlər) və mülkiyyət növləri üzrə	<b>illik yarımillik</b>	29 aprel 3 oktyabr
2.	Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti (1-mehmanxana)	BHM	Ölkə, rayonlar (şəhərlər) və mülkiyyət növləri üzrə	<b>illik yarımillik</b>	7 mart 5 sentyabr
3.	Ölkəyə gələn və gedən şəxslərin sayı (1-sərhəd)	Dövlət Sərhəd Xidməti	Ölkə üzrə	<b>illik yarımillik</b>	1 fevral 1 avqust
4.	Reklam xidmətləri (1-reklam)	BHM	Ölkə, şəhər, rayonlar, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə	<b>illik</b>	15 aprel
5.	“Turizm müəssisələrinin fəaliyyətinə dair əsas göstəricilər” adlı statistik bülleten	BHM	Ölkə, rayonlar (şəhərlər) və mülkiyyət növləri üzrə	<b>illik yarımillik</b>	6 may 7 oktyabr
6.	“Mehmanxanaların fəaliyyətinə dair əsas göstəricilər” adlı statistik bülleten	BHM	Ölkə, rayonlar (şəhərlər) və mülkiyyət növləri üzrə	<b>illik yarımillik</b>	11 mart 12 sentyabr
7.	İctimai iaşə dövriyyəsi (cari qiymətlərlə)	Ticarət və turizm statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
8.	İctimai iaşə dövriyyəsinin artım sürətləri (faizlə)	Ticarət və turizm statistikasının şöbəsi	Ölkə iqtisadiyyatı səviyyəsində, xalis rüblər üzrə, 2005=100	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün

1	2	3	4	5	6
9.	Ölkə sərhədlərini keçən Azərbaycan və xarici ölkə vətəndaşları üzrə statistika müayinəsinin nəticələrinin və yekun cədvəllərinin yoxlanması	Ticarət və turizm statistikasının şöbəsi	Ölkə üzrə	<b>birdəfəlik</b>	6 iyun
10.	Daxili turizmə dair statistika müayinəsinin nəticələrinin və yekun cədvəllərinin yoxlanması	Ticarət və turizm statistikasının şöbəsi	Ölkə və rayonlar (şəhərlər) üzrə	<b>birdəfəlik</b>	5 sentyabr



### Qiymət statistikasısı

Sıra N-si	İşin adı (məlumat mənbəyi - hesabatın nömrəsi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	İstehlak qiymətləri indeksi (1-İQİ (ərzaq) 1-İQİ (qeyri-ərzaq) 1-İQİ (xidmət)	Qiymət statis- tikası şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra- kı ayın 5-i
2.	Sənaye məhsullarının istehsalçı qiymətləri (1-SQ (istehsalçı)	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra- kı ayın 3-ü
3.	Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi (1-SQ (istehsalçı)	Qiymət statis- tikası şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra- kı ayın 8-i
4.	Satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi (1-KTQ (istehsalçı)	Qiymət statis- tikası şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra- kı ayın 8-i
5.	Nəqliyyat, poçt və tele- kommunikasiya tarifləri (1-tarif (dəniz), 1-tarif (aviasiya), 1-tarif (dəmir yolu), 1-tarif (boru kəməri qaz nəqli), 1-tarif (boru kəməri neft nəqli), 1-tarif (avtomobil), 1-rabitə (poçt), 1-rabitə (telekom- munikasiya), 1-rabitə (mobil)	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat döv- ründən sonra- kı ayın 3-ü

1	2	3	4	5	6
6.	Nəqliyyat, poçt və telekommunikasiya tariflərinin indeksi (1-tarif (dəniz), 1-tarif (aviasiya), 1-tarif (dəmir yolu), 1-tarif (boru kəməri qaz nəqli), 1-tarif (boru kəməri neft nəqli), 1-tarif (avtomobil), 1-rabitə (poçt), 1-rabitə (telekommunikasiya), 1-rabitə (mobil))	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 8-i
7.	Tikinti işlərinin qiymət indeksləri (1-TQ (istehsalçı))	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 35-ci gün
8.	İdxal və ixrac olunan malların qiymət indeksləri (Dövlət Gömrük Komitəsinin məlumatları əsasında)	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonra 35-ci gün
9.	Mənzil bazarında qiymət indeksi (1-mənzil)	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 8-i
10.	Topdansatış qiymətləri (1-topdansatış qiymət)	BHM	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 3-ü
11.	Topdansatış qiymətləri indeksi (1-topdansatış qiymət)	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 8-i
12.	İdxal malları və yerli mallar üzrə qiymət indekslərinin hesablanması	Qiymət statistikasının şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 5-i
13.	“Qiymətlər və qiymət indeksləri” adlı statistik bülleten	Qiymət statistikasının şöbəsi	Ölkə və rayonlar üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 15-i

1	2	3	4	5	6
14.	“İstehsalçı qiymət indeksləri”adlı statistik bülleten	Qiymət statistikasını şöbəsi	Ölkə üzrə	<b>aylıq</b>	hesabat dövründən sonrakı ayın 15-i
15.	“Tikinti işləri üzrə qiymətlərin səviyyəsi və dinamikası” adlı statistik bülleten	Qiymət statistikasını şöbəsi	Ölkə və iqtisadi rayonlar üzrə	<b>rüblük</b>	hesabat dövründən sonra 45-ci gün
16.	Mehmanxana və iaşə xidmətləri üzrə icmallaşdırılmış istehlakçı qiymətləri indeksi	Qiymət statistikasını şöbəsi	Xalis rüblər üzrə, 2005=100	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
17.	Mənzillərin kirayəsi xidmətlərinə dair icmallaşdırılmış istehlakçı qiymətləri indeksi	Qiymət statistikasını şöbəsi	Xalis rüblər üzrə, 2005=100	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün
18.	İstirahət əyləncə və incəsənət sahəsində xidmətlə dair icmallaşdırılmış istehlakçı qiymətləri indeksi	Qiymət statistikasını şöbəsi	Xalis rüblər üzrə, 2005=100	<b>rüblük</b>	hesabat dövründən sonra 50-ci gün

## Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları

Sıra N-si	İşin adı (məlumat mənbəyi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Keyfiyyətin idarə olunması sistemi sənədlərinin işlək vəziyyətdə saxlanması	Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi			mütəmadi olaraq
2.	Müvafiq dövlət orqanlarında yaradılmış Elektron, Dövlət İnformasiya Ehtiyatları Reyestrlərində Dövlət Statistika Komitəsinə aid bölmələrin aktuallaşdırılması	Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi			noyabr
3.	Elektron xidmətlərin genişləndirilməsi, onların keyfiyyətinin yüksəldilməsi	Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi, BHM			mütəmadi olaraq
4.	Statistik müşahidələr üzrə statistika proseslərinin yazılması işinin davam etdirilməsi	Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi			24 iyun
5.	Dövlət Statistika Komitəsində informasiya texnologiyalarının tətbiqi ilə bağlı konsepsiyanın hazırlanması	Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi, BHM və Statistik Məlumatların ETLTM-i			30 sentyabr

### Məlumatların yayılması (nəşrlər)

Sıra N-si	İşin adı (məlumat mənbəyi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Azərbaycanın statistik göstəriciləri	Məlumatların yayılması şöbəsi		<b>illik</b>	avqust
2.	Azərbaycan rəqəmlərdə	Məlumatların yayılması şöbəsi		<b>illik</b>	aprel
3.	Azərbaycan – faktlar və rəqəmlər (buklet)	Məlumatların yayılması şöbəsi		<b>illik</b>	aprel
4.	Azərbaycanın regionları	Məlumatların yayılması şöbəsi		<b>illik</b>	sentyabr
5.	Regionların sosial-iqtisadi inkişafı (2014-2018-ci illər)	Əmək statistikasısı şöbəsi		<b>rüblük</b>	hesabat dövründən sonrakı 40-cı gün
6.	Yeni iş yerləri	Əmək statistikasısı şöbəsi		<b>rüblük</b>	hesabat dövründən sonrakı 35-ci gün
7.	Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafı	Əmək statistikasısı şöbəsi		<b>rüblük</b>	hesabat dövründən sonrakı 40-cı gün
8.	Azərbaycanın demoqrafik göstəriciləri	Əhali və gender statistikasısı şöbəsi		<b>illik</b>	iyul
9.	Azərbaycanda qadınlar və kişilər	Əhali və gender statistikasısı şöbəsi		<b>illik</b>	avqust
10.	Azərbaycanda uşaqlar	Əhali və gender statistikasısı şöbəsi		<b>illik</b>	avqust
11.	Azərbaycan gəncləri	Əhali və gender statistikasısı şöbəsi		<b>illik</b>	sentyabr
12.	Əmək bazarı	Əmək statistikasısı şöbəsi		<b>illik</b>	avqust

1	2	3	4	5	6
13.	Dövlət qulluqçuları	Əmək statistikasısı şöbəsi		<b>illik</b>	iyun
14.	Azərbaycanın milli hesabları	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasısı şöbəsi		<b>illik</b>	iyun
15.	Azərbaycanın sənayesi	Sənaye və tikinti statistikasısı şöbəsi		<b>illik</b>	avqust
16.	Azərbaycanda kiçik sahibkarlıq	Sənaye və tikinti statistikasısı şöbəsi		<b>illik</b>	noyabr
17.	Azərbaycanın energetikasısı	Sənaye və tikinti statistikasısı şöbəsi		<b>illik</b>	avqust
18.	Azərbaycanda tikinti	Sənaye və tikinti statistikasısı şöbəsi		<b>illik</b>	iyul
19.	Azərbaycanın kənd təsərrüfatı	Kənd təsərrüfatı və ekologiya statistikasısı şöbəsi		<b>illik</b>	avqust
20.	Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri	Kənd təsərrüfatı və ekologiya statistikasısı şöbəsi		<b>illik</b>	avqust
21.	Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları	Kənd təsərrüfatı və ekologiya statistikasısı şöbəsi		<b>illik</b>	avqust
22.	Azərbaycanın ərzaq balansları	Kənd təsərrüfatı və ekologiya statistikasısı şöbəsi		<b>illik</b>	avqust
23.	Azərbaycanda ticarət	Ticarət və turizm statistikasısı şöbəsi		<b>illik</b>	avqust
24.	Azərbaycanın xarici ticarəti	Ticarət və turizm statistikasısı şöbəsi		<b>illik</b>	iyul
25.	Azərbaycanda təhsil, elm və mədəniyyət	Xidmət statistikasısı şöbəsi		<b>illik</b>	iyul
26.	Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti	Xidmət statistikasısı şöbəsi		<b>illik</b>	iyul

1	2	3	4	5	6
27.	Azərbaycanda cinayətkarlıq və hüquqpozmlar	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyun
28.	Azərbaycanda turizm	Ticarət və turizm statistikasının şöbəsi		<b>illik</b>	iyun
29.	Azərbaycanın nəqliyyatı	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyul
30.	Azərbaycanda telekommunikasiya və poçt	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyul
31.	Azərbaycanda informasiya cəmiyyəti	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyul
32.	Azərbaycanda qiymətlər	Qiymət statistikasının şöbəsi		<b>illik</b>	may
33.	Azərbaycanda pullu xidmətlər	Xidmət statistikasının şöbəsi		<b>illik</b>	iyun

### Statistik vahidlərin Dövlət registri

Sıra N-si	İşin adı (məlumat mənbəyi)	İşin yerinə yetirilməsinə cavabdeh	İşlənib hazırlanma proqramı	Dövriliyi	Son hazır olma tarixi
1	2	3	4	5	6
1.	Hüquqi şəxslərin məlumatlarının Statistik vahidlərin Dövlət registrinə daxil edilməsi (Vergilər Nazirliyinin məlumatları)	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi	Ölkə üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 7-si
2.	Seçmə üçün zəruri iqtisadi göstəricilərin yığılması	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi, yerli statistika orqanları	Ölkə üzrə	<b>illik</b>	3 iyun
3.	Statistik vahidlərin Dövlət registrinin aktuallaşdırılması	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi, yerli statistika orqanları	Ölkə, şəhər və rayonlar üzrə (qrafik üzrə)	<b>illik</b>	3 iyun
4.	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin registrinin aparılması (Vergilər Nazirliyinin məlumatları)	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi	Ölkə və cinslər üzrə	<b>rüblük</b>	hesabat dövründən sonrakı ayın 7-si
5.	Ailə kəndli təsərrüfatlarının statistik registrinin aparılması (rayon statistika idarələri və şöbələrinin məlumatları) və aktuallaşdırılması	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi, yerli statistika orqanları	Ölkə və rayonlar üzrə	<b>müntəzəm olaraq</b>	3 iyun
6.	Hüquqi şəxslərin yeni yaranmış nümayəndəlik və filialları haqqında məlumatların Statistik vahidlərin Dövlət registrinə daxil edilməsi	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi, yerli statistika orqanları	Ölkə və rayonlar üzrə	<b>müntəzəm olaraq</b>	məlumatlar daxil olduqda
7.	Fərdi sahibkar (fiziki şəxs) qadınların sayı, məşğul olduqları sahələr	Statistika işlərinin əlaqələndirilməsi şöbəsi	Ölkə üzrə	<b>illik</b>	15 yanvar



## MÜNDƏRİCAT

<b>Milli hesablar və makroiqtisadi göstəricilər statistikas</b> .....	<b>3</b>
Maliyyə və bank statistikas	7
Pul-kredit göstəriciləri.....	12
Xarici sektorun statistikas	14
Kredit təşkilatlarına dair statistika.....	14
Maliyyə bazarının statistik göstəriciləri.....	15
<b>Əhali və gender statistikas</b> .....	<b>16</b>
<b>Xidmət statistikas</b> .....	<b>21</b>
Səhiyyə, sosial təminat və idman statistikas	23
Təhsil, elm və mədəniyyət statistikas	25
Hüquqpozmalar statistikas	29
Mənzil şəraiti statistikas	33
Nəqliyyat statistikas	33
İnformasiya və rabitə statistikas	36
<b>Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikas</b> .....	<b>38</b>
<b>Əmək statistikas</b> .....	<b>39</b>
Regionların sosial-iqtisadi inkişafı statistikas	44
<b>Sənaye, energetika və tikinti statistikas</b> .....	<b>45</b>
Sənaye statistikas	45
Energetika statistikas	48
Tikinti statistikas	50
<b>Kənd təsərrüfatı, ekologiya, meşə və ovçuluq (balıqçılıq) statistikas</b> .....	<b>55</b>
Kənd təsərrüfatı statistikas	55
Ekologiya, meşə və ovçuluq (balıqçılıq) statistikas	63
<b>Ərzaq təhlükəsizliyi və balansları statistikas</b> .....	<b>67</b>
<b>Ticarət və turizm statistikas</b> .....	<b>68</b>
Daxili ticarət statistikas	69
Xarici ticarət statistikas	70
Turizm və iaşə statistikas	71
<b>Qiymət statistikas</b> .....	<b>73</b>
<b>Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları</b> .....	<b>76</b>
<b>Məlumatların yayılması (nəşrlər)</b> .....	<b>77</b>
<b>Statistik vahidlərin Dövlət registri</b> .....	<b>80</b>